

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 131 (5362) 26 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Prezident İlham Əliyev: “İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki,
Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq”



12

Ermənistən mediası
Qarabağa xərclənən
vəsaitlərin
“yeyilməsindən” yazdı



8

Besinci çağırış Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin altıncı
sessiyası keçirilib



16

Arda “Barcelona”da
neca qaldı?



Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Prezident İlham Əliyev: “İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq”



“Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”

Her kəsə məlumdur ki, Azərbaycanın xərici siyasetinin prioritet məsələsi Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, 20 ildən artırdır davam edən münaqişənin həlli istiqamətində ciddi nəticə əldə olunmamışdır.

Lakin o da faktdır ki, münaqişənin həlli ilə bağlı ötən müddət ərzində, önemli hadisələr də baş verib və Azərbaycanın haqlı mövqeyi daha böyük dəyər qazanıb. Çıxışlarında daim Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu haqda danış: “Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətine çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermanistanın siyasi rəhbərliyinin təhribi ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dirnəqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi, əslində, onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağılı olsayıdı, heç vaxt buna getməzdilər. Çünkü bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayaçaq. Belə də oldu. Minsk Qrupu bəyanat verdi, onun həmsədrleri - Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir də daha təsdiqleyir. Bütün

dünya ve münaqişənin həlli ilə, bilavasitə məşğul olan ölkələr bu münasibətləri bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və elbette ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermanistanın növbəti biabırçılığı idı”.

Qeyd edək ki, aprel hadisələrindən sonra Ermanistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkilde bəyan edirdi. Lakin Azərbaycan və Ermanistan xərici işlər nazirlərinin görüşündən sonra heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib və danışıqlar prosesi qeydsiz bərpa edilib. Bununla da, Ermanistan rəhbərliyi bir daha axmaqlığını və hörmətdən düşdürünen ortaya qoymuş olub.

“Bu, bizim mövqeyimizdir, biz həmişə deməşik ki, belə olmalıdır. Bu, Minsk Qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işgalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdır. İndi məsələ ondan ibarətdir ki, tezlikle substantiv, yəni mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil” - deyə bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Ermanistan həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artıraqa, təxribat töretsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-ci illərin sonlarında Ermanistan parlamentində terror aktı töredilmişdir və bu da o vaxtkı Ermanistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermeni-

nistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterler hücumu keçdi və onlardan biri Azərbaycan Ordusunu tərəfindən məhv edildi: “2016-ci il martın sonunda Vaşinqtonda nüve sammitində mən də iştirak edirdim, Ermanistan prezidenti də. O vaxt Ermanistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri töredildi, bize qarşı təxribat töredildi. Azərbaycan Ordusu düşmənə layıqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdere, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır”.

O vaxtdan bu güne qədər danışıqlar aparılmışdır və Ermanistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat töredildilər, bir əsgerimiz helak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində, bir çox işgalçi məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahüründür və bu cinayəte görə Ermanistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşiliyidir. Balaca Zəhranın və onun nənesinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.

Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermanistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində, bir çox işgalçi məhv edildi. Balaca Zəhranın, onun nənesinin qanı yerde qalma-

Rəsmi xronika

Prezident İlham Əliyev iyulun 25-də “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəber verir ki, Sərəncama əsasən, kiçik və orta sahibkarlığın dəsteklənməsi məqsədilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.

Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini, eyni zamanda, nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini təmin etmək tapşırılıb.

Iqtisadiyyat Nazirliyi isə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xərici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, elecə də iştirakçıların fəaliyyətinin dəsteklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görülməlidir. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Hacıqabul Rayon İcra Hakimiyyəti nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmalıdır.

Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xərici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan iqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrıllıb.

Azerbaycan Prezidenti İlham Əliyev Liberiya Prezidenti Ellen Conson-Serlife təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli xənim Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibəti ilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbrik lərimi yetirirəm. Bu xoş gündə Sizə məhkəmə cansaşlığı, işlərinizdə uğurlar, dəst xalqınıza sülh və tərəqqi dileyirəm”.

di. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermanistan siyasi rəhbərliyinin xisletini göstərir. Xocalı qatilindən, uşaqla, qadın qatilindən başqa bir şey gözlemək mümkün deyil. Bu, erməni faşizmdir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

İkinci, iyulun 11-də xərici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı töredə, onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layıqli cavab verməsəydi. Cavablarını verdik, işgalçılari məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycanın mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində töredilmiş hərbi cinayətin dünyada böyük əks-sədəsi var. Yəni Ermanistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı

dünya ictimaiyyətinə çatdırıdlar. Həm dövlət qurumları, sefirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslerini ucaltdılar və Ermanistana, onun faşist xisletli siyasi rehbərliyinə nifret daha da artdı.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək isteyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayacağı və olmayacaq”.

Bir daha görünür ki, Azərbaycan Prezident İlham Əliyevin rehbərliyilə, qısa zaman kəsiyində, ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan, her zaman olduğu kimi, danışıqlara hazırlır və bunu sübut edir. Lakin o da bəllidir ki, Ermanistan yenidən təxribatlarla danışıqları pozacaqsə, o zaman Azərbaycan Ordusu öz sözünü deyəcək. 2016-ci ilin aprel döyüslərində olduğu kimi...

“Səs” Analitik Qrupu

Azərbaycanın Birinci vitse-prezidenti xalqlar arasında dostluğun və əməkdaşlığın inkişafına töhfələr verir

Dünya Tibbi Hüquq Assosiasiyanın 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülməsi Mehriban Əliyevanın fəaliyyətinə verilən daha bir qiymətdir

Olkəmizin sosial-iqtisadi və mədəni tərəqqisi, sivil dünya birliyinə integrasiyası, xalqın maddi-mənəvi rıfahının yaxşılaşması naminə ardıcıl fealiyyəti, eləcə də, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində Heydər Əliyev Fonduñun gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formallaşmasına təkan verib. Əsrlər boyu dini döyümlülüyün, toleranlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, keçidiyi inkişaf yolunu dünya ictimaiyyətinə dəqiqliylə və həssaslıqla təqdim edir.

İncəsənətin imkanları sonda olduğundan və heç bir mehdudiyyət tanımılarından, Azərbaycan həqiqətləri sənətin müxtəlif növləri vasitəsilə də dünya ictimaiyyətine təqdim olunur. Fonduñun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan çoxşaxəli layihələr dünən xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Layihələr Azərbaycan ilə dünyanın tanışlıq coğrafiyasının genişlənməsində əhəmiyyətlidir. Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın əməli fealiyyətində özünü təsdiqləyir. Onun bu genişmiyəyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miyəyasdə da yüksək qiymətləndirilir.

Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni ərisinin qorunmasına böyük əhəmiyyət verir. Fonduñun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudilər üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə de təşəbbüskar olaraq iştirak edib. Bütün bunlar Azərbaycanda toleranlığın, döyümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir.

Əməli fealiyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva dünən bir sıra nüfuzlu mükafatlara layiq görülmüş. Belə ki, O, Azərbaycanın xalqları arasında dostluğun

möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fonduñun "Yaqt Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiyəyaslı və fədakar fealiyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüş. Genişmiyəyaslı xeyriyyəçilik fealiyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi, Onun dünya miyəyasdə əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini əyani olaraq təsdiqləyir.

Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafında xidmetlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmetlərə görə" Büyük Komandor Xaç ordeni ilə təltif edildi. Fransaya münasibətdə göstərdiyi xidmetlərinə və nümayiş etdirdiyi sadıqlılığına görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edildi. Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmetlərinə görə TÜRK-SAV-in "Türk dünyasına xidmət" mükafatına layiq görüldü. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fealiyyətinə görə "Heydər Əliyev Mükaflatı" ilə təltif edilib. Daha sonra "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edildi. Bütün bunlar və ya digərləri Mehriban xanımın xidmetlərinə olan mükafat və qiymətdir.

Bu günlərdə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyanın 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görüldü. Bu mükafat Mehriban Əliyevaya tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmetlərinə görə təltif olunub. Qeyd edək ki, Mehriban xanım Əliyeva postsovət məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alımlardandır. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də, sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dünyada bərqrar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multi-kultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşunaslar tərefindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiyəyaslı və fədakar fealiyyətin, qayğıya ehtiyacı olan uşaqlara diqqət və s. Mehriban xanımın Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır.

Mehriban xanım Əliyeva, həqiqətən, kimliyini və böyükliyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır.

Nəzakət ƏLƏDDİNQIZI



şəhəri xalq ədəbiyyatının və musiqi ərisinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıyır. İctimai, mesenatlıq və xeyriyyəçilik fealiyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun

KİV işçiləri: Bizə ikiqat bayram sevinci yaşadan Prezidentimizə ürəkdən minnətdarıq

Millî Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsi geniş ictimai rezonans doğurub. Journalist kollektivləri, yeni binadan mənzil alan KİV işçiləri bu döyərlili hədiyyəyə, onlara ikiqat bayram sevinci yaşatdığını görə Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlaşdırmaqdə davam edirlər.

AZERTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktub müəllifləri şəxsi vəsaiti ilə mənzil almaq imkanı olmayan jurnalistlərin mənzil-məşət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları, dövlətimizin başçısının mətbuatda dəstəyini yüksək dəyərləndirir, səmimi minnətdarlıq duyularını çatdırırlar. Məktublarda Prezident İlham Əliyevin mətbuatın yaxın dostu olduğu, medianın hərtərəfli diqqət və qayğı ile əhatə edildiyi xüsusi vurğulanır. Həmçinin belə bir yekdil fikir ifade olunur ki, bu yüksək etimad mütqabılində mətbuat işçiləri üzərinə düşən vəzifələrə daha məsuliyyətə yanaşacaq, milli maraqları daha qətiyyətə müdafiə edəcəklər.

Prezidente minnətdarlıq məktubu ünvanlayan jurnalist kollektivləri arasında AZERTAC da var. Agentliyin Baş direktoru Aslan Aslanov ulu öndər Heydər Əliyevin mətbuatda böyük önem verdiyini, KİV-in inkişafında müstəsna xidmətlərini xatırladaraq yazır: "Zati-aliləri, əsası xalqımızın ümummilli lidi Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatda dövlət qayığının Sizin müdrik rehbərliyinizlə uğurla davam etdirilməsi neticəsində KİV-in inkişafı, jurnalistlərin sosial-məşət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Mətbuat işçiləri üçün iki yaşayış binasının tikilməsi ve üçüncü bina-nın təməlinin qoyulması ölkəmizde



bu sahəyə ən yüksək diqqət və qayığının parlaq nümunəsi olmaqla yanaşı, media işçilərini daha şövqle işləməyə ruhlandırmır. Bu, Sizin dünyada analoqu olmayan çox nəticə təşəbbüslerinizdən biridir".

Məktubda ölkə mediasının 255 nümayəndəsinin, o cümlədən AZERTAC-in bir qrup əməkdaşının evlə təmin edilməsinə görə agentliyin kollektivi adından dərin minnətdarlıq ifadə olunur. Həmçinin vurğulanır ki, mətbuat, söz və fikir azadlığının inkişafına yaradılan şərait kollektivi daha ezmələ əlaşmağa, üzərinə düşən vəzifələri yüksək seviyyədə yerinə yetirməye

səfərbər edir.

Daha bir məktuba nəzər salaq: "Möhtərem cənab Prezident, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev siyasetinin layiqli davamçısı olaraq Siz dünyada yaşayan bütün azərbaycanlıların güven yeri, hər təbəqədən olan insanların böyük qayğıkeşisi və hamisisiniz. Biz bunu öz gündəlik həyatımızda daim hiss edirik. Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, möhkəmənir. Biz bu ölkədə yaşayıb-yaratmağımızla fəxr edir, Sizinlə qurur duyuruq". Bu setirlər Ağahüseyn Şükürovun məktubundan gö-

türülüb. O yazıçı ki, jurnalistika sahəsində çalışan yüzlərlə həmkarı kimi, media işçiləri üçün tikilmiş ikinci binada mənzilə təmin edilməsi ailəsi tərefindən böyük sevincə qarşılıarı. Bu sevinc hissəsini bölüşən jurnalist dövlətimizin başçısına ailə üzvlərinin dərin təşəkkürünü çatdırır.

Dövlət başçısından mənzil hədiyye almağın çox böyük sevinc və qürur doğurduğunu vurğulayan digər məktubun müəllifi Firuze Resulova Prezidente müraciətə yazır: "Jurnalistlər üçün tikdirildiniz ikinci binadan mənə də mənzil hədiyyə etdiniz. Bir insanın en zə-

ruri ehtiyacının - mənzilə olan tələbatının ödənilməsi, elbəttə, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bəxş edənin savabı isə sonsuzdur. Siz bu savabı qazandınız. İllər mənzil gözləyənlərin xəyalını gerçəyə çevirdiniz".

Bu bəxtiyarlıq duyusunun ömr boyu unudulmayacağını qeyd edən Firuze Resulovanın fikrincə, "Jurnalist şəhərciyi"ndə mənzil sahibi olmağın mənəvi dəyəri maddi dəyərindən çox-çox üstündür. Bu, həmçinin onu göstərir ki, Prezidentimiz insanın, insanlığın, onun sabahının, bütövlükde Azərbaycanın geleceyinin qayığını çeker.

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdürü Sevinc Fətəliyeva Mərkəzci Demokratlar İnternasionalının nümayəndəsi ilə görüşüb



Iyul 25-də YAP Beynəlxalq əlaqələr şöbəsinin müdürü Sevinc Fətəliyeva Mərkəzci Demokratlar İnternasionalının Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlükler Komitəsinin vitse-prezidenti Sezar Roselilo ilə partiyaların mənzil-qərargahında görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Mərkəzci Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə etraflı fikir mübadiləsi aparılıb.

Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək



Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbulu yazılı bilərlər.

Akademik Akif Əlizadə: Yüksək Texnologiyalar Parkında innovativ qərarlar tətbiq edilir



Prezident İlham Əliyev 2016-ci il noyabrın 8-de "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksek Texnologiyalar Parkının yaradılması haqqında" Sərəncam imzalayıb. Yüksek Texnologiyalar Parkının (YTP) yaradılması Azərbaycan elmi üçün çox böyük hadisədir. Akademiyanın 70 illik tarixində belə bir addım və təşəbbüs olmayıb. AZERTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib. Akademik A.Əlizadə deyib: "Elm və təhsil bir vəhdət, integrasiya yaratmaqla burada da innovativ təklif və nəticələri ilə birləşdə Azərbaycan dövlətinə, istehsalatına yenilik gətməyə cəhd edir. YTP-də hazırlı ilk addımlar atılır. Burada bir neçə istiqamətli innovativ təkliflər həyata keçirilir. YTP-də dörd rezident nəzərdə tutulub ki, onlar burada təmsil olunacaqlar. Bundan sonra AMEA-nın və Tehsil Nazirliyinin YTP-də rezidentlərinin sayı artacaq. Burada bir neçə istiqamətli innovativ qərar tətbiq olunub, müxtəlif adlı məhsullar istehsal edilir".

Ekoloji durumun yaxşılaşdırılması və ətraf mühitin sağlamlaşdırılması dövlətin diqqət mərkəzindədir

Prezident İlham Əliyevin ekoloji sahaya göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olur

Hərtərəfli inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasetin tərkib hissəsi kimi ölkədə ekoloji durumun yaxşılaşdırılması və ətraf mühitin sağlamlaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Məhz dövlət başçısının diqqəti sayəsində həyata keçirilmiş ardıcıl tədbirlər sayəsində ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyan nailiyətlər əldə olunub.

Yaşılaşdırma işləri geniş vüset alıb, son 6 il ərzində arid sahelerde yeni yaşılaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac ekilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemleri qurulub. 2 min hektar sahədə zeytin bağları salınıb, burada becərilən zeytin ağaclarının sayı 1,3 milyonu keçib. Bu bağlardan 2016-ci ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ile artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ildək isə 15 min tona çatması gözlənilir.

Bundan başqa, 2017-2021-ci il-lər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənəşdirilib ki, orada da zeytin plantasiyasının salınması, o cümlədən, yaşılaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ilde salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytin yağı və digər zeytin məhsullarına daxili ehtiyaçın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq.

Zeytin tinglərinə olan tələbatı xaricdən getirməklə yox, daxili imkanlar hesabına ödəmək üçün vaxtılık İtalya və Türkiyədən getirilmiş elit sortları hesabına, cılıklı meşə toxumla yetişdirme yolu ilə 2 milyon 250 min zeytin tinginin yetişdirilməsi nəzərdə tutulur. Bunun da 800 min ədəd artıq 2016-ci ildə təmin edilib, 2017-ci ilin yazında əlavə olaraq 450 min ədəd cılık kökləndirilib və bu payızda artıq standarta uyğun 300 min ədəd zeytin materialını əkinə yönəldəcəyik. Prezident İlham Əliyevin ekoloji sahaya göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycanda bu istiqamətde həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin de marağına səbəb olub. BMT-nin sıfırı ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb və həmin mərkəz 2016-ci ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşır. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub.

Qiymətləndirməyə əsasən, Azərbaycan iqlime təsir edən fak-



torların azaldılması və enerjidən istifadənin ətraf mühite təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındanki nailiyətlərə görə isə birinci yerdə qərarlaşır. Ümumi daxili məhsulun dəfələrə artmasına baxmayaraq, tullantılar 1990-ci ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb. Buna davamlı inkişaf prinsiplerine böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə, Azərbaycanın bütün bunlara öz resursları hesabına nail olması səbəb olub.

Bundan əlavə, meşə fondunda olan nisbətən kiçik sahəli açıq talaşlarda meşə növ ağaclarдан yox, meşələndirmədə də əhəmiyyətli daşıyan meyvə verən ağaclarдан



aqromeşə massivlərinin salınmasına başlanılıb. Bu torpaqlarda 2017-ci ildən başlayaraq, artıq 2200 hektar ərazidə 1,1 milyon ədəd tut, qoz, fındıq, nar, badam, şabalıd, zeytin və digər tinglərin yetişdirilmesi nəzərdə tutulub ki, artıq bunlardan 3 milyon 633 mini yetişdirilib.

Bundan başqa, 2017-ci ilin

vəsait cəlb edilmədən 23 çeşiddə 87,6 milyon ədəd, o cümlədən 8,2 milyon tut, 6,6 milyon qoz, 10,5 milyon fındıq, 2,9 milyon şabalıd, 3,7 milyon innab, 2,5 milyon zeytin və digər tinglərin yetişdirilmesi nəzərdə tutulub ki, artıq bunlardan 3 milyon 633 mini yetişdirilib.

İpəkçiliyin prioritətlərində biri ki-mi göstərildiyini nəzərə alaraq,

2016-ci ildə 192 min ədəd standart tut tingi müxtəlif rayonlarda tut bağlarının salınması üçün ödənişsiz paylanılıb və bu istiqamətdə işlər davam edir. Nəzərealsa ki, salınacaq aqromeşə massivlərinin bir hissəsi Abşeron, Salyan və Qara-dag kimi arid ərazilərə düşür, burada suvarma ilə bağlı məsələlər də öz həllini tapıb. Belə ki, inşa edilmiş və ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə edilən Xəzər dənizi suyunun duz-suzlaşdırılması zavodunun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan, iki dəfə artırılaraq sutkada 2 min kubmetre çatdırılıb. Eyni zamanda, Şirvan kollektörünün suyunun duz-suzlaşdırılınaraq suvarılmaya yararlı vəziyyətə getirilmesi üçün inşa edilmiş qurğuların istehsal gücü də iki dəfə artırılaraq sutkada 5 min kubmetre çatdırılıb. Hazırda

həmin ərazilərin 1186 hektarında aqromeşələrin salınması üçün hazırlanmış işləri aparılır və müvafiq olaraq şorakət suların yararlı hala getirilərək suvarmada istifadəsi layihəsi hazırlanır.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci ildə əlavə 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli qurğuların quraşdırılması məqsədi ilə bütün layihələndirmə işləri başa çatdırılıb. Hazırda 47 obyekttə tikinti işləri həyata keçirilir. Bu işlər tamamlandıqdan sonra, ümumilikdə 484 yaşayış məntəqəsində keyfiyyətli içmeli su ilə təmin edilmiş əhalinin sayı 700 mini keçəcək. Göründüyü kimi, bu gün Azərbaycanda sosial-iqtisadi və digər sahələrlə yanaşı ekoloji sektor da diqqət mərkəzindədir. Ətraf mühitin qorunması, sağlamlaşdırılması kimi prioritet məsələlər daim diqqətdə saxlanılır.

"Ses" Analitik Grupu

Elmira Axundova: “Azərbaycan və Rusiya prezentlərinin görüşü tam vaxtında və aktual oldu”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ve Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Soçi də görüşü, zənnimcə, son vaxtlar iki- tərəffli münasibətlərdə müşahide edilən bəzi gərginlik baxı- mından tam vaxtında və aktual oldu. Mən azərbaycanlılarıın Rusiyada ən böyük diaspor təşkilatının - Ümumrusiya Azər- baycanlıları Konqresinin bağlanması ətrafında Rusyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azər- baycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir ara- ya sıçışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tu- turam.

Bu fikirləri Milli Məclisin deputati, tanınmış publisist El-mira Axundova AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, əlbəttə, bütün bu neqativ informasiyalar əsası hələ XXI əsrin əvvəlində ulu öndər Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş dövlətlərarası münasibətlərimizin möhkəm teməlini sarsıda bilməz. Lakin biz başa düşürük ki, Rusiyada, o cümlədən hökumət dəhlizlərində qəsdən çəşqinqılıq yaratmaq və regionun ən qüdrətli dövləti ilə əlaqələrimizin gələcək davamlı inkişafına mane olmaq istəyən qüvvələr heç də az deyil. Buna görə də dövlət başçıları arasında şəxsi münasibətlər dünyanın müasir siyasi sistemində ən mühüm amildir. İndiki vəziyyətdə də bu, məhz beledir.

"Tanınmış tarixçi və politoloq, Milli Məclisin deputati Musa Qasımlı düzgün müşahidə edib ki, bu görüş Rusyanın dövlət və ictimai strukturlarında, xüsusilə kütlevi informasiya vasitələrində özüne yer etmiş erməni lobisi nümayəndələrinə özünəməxsus cavabdır. Rusiya Federasiyasının siyasetçiləri və ictimai xadimləri, nəhayət, aydın şəkildə dərk etməlidirlər ki, onların ölkəsinin əsl dostu kimdir və kim görüntü yaradır", - deyə Elmira Axundova qeyd edib. Rusiya-Azərbaycan münasibətlərinə toxunan Elmira Axundova vurğulayıb: "Dağılıq Qarabağ münaqişesinin tənzimlənməsində Rusyanın mühüm rolü ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözənlətiləri nəzərə alınmasa, Azərbaycan və Rusiya arasında, prinsipcə, xüsusi problemlər yoxdur. Əlbəttə, biz istərdik ki, Rusiya bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərsin. Ondan cox sey asılıdır.

Qafqazda sülh hamıya - Azərbaycana da, Rusiyaya da, sosial-iqtisadi problemlər girdəbindən boğulan Ermənistandan özüne də lazımdır. Dövlətimizin başçısının Türkiye Prezidenti və ABŞ dövlət kətibini ilə danışıqları kimi, iki prezyidentin görüşü də Ermənistən-Azərbaycan münasibəsinin tezliklə və adaletli həllinə yalgımızın ümidilarını artırb" .

Muxtar respublikada fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm sirkətlərinin rəhbərləri ilə görüş kecirilib



Iyulun 25-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirme obyektlərinin və turizm şirkətlərinin rehberlerinin görüşü keçirilib.

də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid 4 min 500-dən çox eksponat var. Qonaqlar Ümummilli Liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərlə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövredə aid sənəd və materiallarla tanış olublar. Naxçıvan Dövlət Televiziyasına müsahibə veren Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri hörmətli Vasif Talıbovun rəhbərliyi ilə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Təşkilat komitəsi üzvləri müxtəlif dövlət orqanlarını təmsil edən, Azərbaycan mədəniyyəti ilə six bağlı olan şəxslər, təşkilat rəhbərləridir. 2016-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə təşkilat komitəsinin ilk iclas keçirilib, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilib və icrasına başlanılıb. Bugünkü səfərimizin məqsədi həm mədəniyyət ocaqlarının, həm də turist xidmətlərinin bir araya getirilmesi üçün ciddi koordinasiya işi təşkil etməkdən ibarətdir. Bundan sonra keçiriləcək görüşlərdə digər ölkələrin təqdimatlarının keçirilməsi, eləcə də Naxçıvana qastrol səfərlərinin təşkili nəzerdə tutulur. Belə ki, Azərbaycan dövlət teatr truppalarının Naxçıvana qastrol səfərlərinin təşkili, digər mədəniyyət tədbirlərinin keçirilməsi, eyni zamanda, Naxçıvanın mədəniyyət imkanlarının Azərbaycanda təqdim olunması bu həyəmdən maraqlı olar.

Bugünkü tədbirdə çox dəyərli təkliflər irəli sürüldü. Turizm şirkətlərinin koordinasiya olunması qarşıda duran ən mühüm məsələlərdəndir. Biz istəyerdik ki, Naxçıvana mülacəvi turizm üçün gelənlər, həmdə mədəniyyət ocaqlarının imkanlarından faydalansınlar. Bu gün Ali Məclisin Sədri ilə görüşdə bu məsələlər müzakirə olunub. Mən tam əminəm ki, biz Naxçıvanı dünya ictimaiyyətinə, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq olacaqıq. Görülən işlər buna əsas verir. Hörmətli Prezidentimiz tərəfindən bu ilin "İslam Həmrəyliyi İli" elan edilməsi bütün İslam dünyasının Azərbaycana marağının artmasına səbəb olub. Eyni zamanda, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması və silsilə tədbirlərin təşkili İslam dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə sahib olduğunu təsdiq edir. Azərbaycan öz multikultural ənənələri ilə seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün silsilə tədbirlər keçirilməlidir".

*AZERTAC-in Naxçıvan
Muxtar Respublikasındaki bürosu*

Elmar Məmmədyarov: "Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından daim boyun qaçıra bilməz"

E.Məmmədyarov deyib: "Bununla belə, status-kvo həmisi davam edə bilməz, bunu vəsiteçilər də dəfələrlə bəyan ediblər. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından boyun qəcirmədən, erazileri daim işğal altında saxlaya bilməz".

Mübariz Qurbanlı Lerikdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyevin tapşırıq ve tövsiyelərinə əsasən mərkəzi icra həkimiyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərize və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürələr.

AZERTAC xəbər verir ki, iyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lerik şəhərində Astara, Lənkəran və Lerik sakinlərini qəbul edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev qəbuldan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənali özür yolunu eks etdirən eksponatlar və fotosəkillərlə tanış olublar.

Qəbul zamanı 30-dan çox vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fealiyyəti, dini maarifləndirmə ilə əlaqədar icmala vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilmesi və sair məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbuluq gelən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bu il 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur

Özel sektöre uzun-müddetli ve əlverişli şərtlərle maliyyə dəstəyinin göstərilmesi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarımılı ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. AZERTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vezifelərə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölməlerinin və tabeliyindəki qurumların təhbətlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya icla-

Qeyd edilib ki, bu dövrde verilmiş güzəştli kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyeri 4 milyard manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatdan çox güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 50 milyon manatadək güzəştli kreditin verilmesi nəzərdə tutulur.

Gəncədə Gənc Bloggerlər Qrupu yaradılıb

Layihə çərçivəsində keçirilən təlimlərə 100-ə yaxın gənc qatılıb



Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

YAP Tovuz rayon təşkilatının yaranmasının 24-cü ildönümü qeyd olunub

Dünən YAP Tovuz rayon təşkilatı yaranmasının 24-cü ildönümü münasibətə tədbir keçirib. Tədbiri Tovuz rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Tofiq Zeynalov açaraq rayon təşkilatının döneni, bu günü, eləcə də qarşıda duran vəzifələrdən, rayonda Ulu Önder Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs etmişdir. Bildirmişdir ki, Dahi Önder Heydər Əliyevin əsasını qoyduğu müdriki və uzaqqorən siyaseti bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla davam etdirir: "Azərbaycanın hər yerində olduğu kimi, Tovuz rayonunda da genişməqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Rayonda yeni yollar tikilib və ya əsaslı şəkildə təmir olunub, park və xiyanətlər salınıb, əhalinin məşğulluğunun təmin edilməsi üçün yeni iş yerləri açılıb. Bütün bu nailiyyətlərin əldə olunmasına YAP üzvlərinin də payı var".

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov çıxış edərək rayon təşkilatının yaranması dövrü, inkişaf mərhələləri, siyasi kampaniyalardakı uğurları, Yeni Azərbaycan Partiyasının struktur bölməsi olaraq onun qərar və göstərişlərinin həyata keçirilməsi yönündə təşkilatın gördüyü işlər baremə məruzə etmişdir. Çıxışlar zamanı əsas diqqət 2018-ci ilin prezident seçkiləri üzərində cəmləşdirilərək, qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursuna daim sadiq olan tovuzlular növbəti dövrədə də onu Prezident kimi görmək arzusundadırlar və bu arzunun reallaşdırılması üçün onlar hər an öz əzmkarlıqlarını nümayiş etdirməye hazırlırlar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvlərinə Fəxri Fermanlar, qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni daxil olmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunmuşdur. Yeni üzvlük vəsiqəsi alan Quliyev Qəfer Nazim oğlunu atası tədbirdə çıxış edərək bu günün onun üçün, xüsusiələ əlamətdar olduğunu, oğluna, mehz bu gün partiya üzvlük vəsiqəsinin təqdim olunmasının onda böyük qürur hissini doğurduğunu bildirmiş, övladının öz siyasi taleyini Yeni Azərbaycan Partiyası ilə bağlaşdırlıq ilə fəxri etdiyini bildirmişdir.

İlham



Gəncə şəhər icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, "Avropa Gənclər Paytaxtı- 2016" və İslahatçı Gənclər ictimai birləşmənin təşkilatçılığı ilə "Gənc Bloggerlər Məktəbi" layihəsinin açılışı olub. Layihə çərçivəsində keçirilən təlimlərə 100-ə yaxın gənc qatılıb. Qeyd olunur ki, tədbirdə informasiya texnologiyalarının sürətli inkişafı ilə eləqədar həm dünyada, həm də ölkəmizdə gənclərin sosial media, xüsusilə də, bloggerlik sahəsində fəaliyyətinin müşahidə olunduğu bildirilib. Qeyd edilib ki, hazırda ölkəmizdə sosial media və bloqerlikle meşğul olan potensiallı gənclər olsa da, bölgələrdə bu sahə üzrə ixtisaslaşmış gənc peşəkarlarının sayı azlıq təşkil edir. Belə ki, layihənin həyata keçirilməsində de məqsəd sosial media və bloggerlik fəaliyyəti ilə bağlı Gəncə şəhərində gənclərdən ibarət internet media biliklərinə yaxından yiyələnən, internet media ilə bağlı bilikləri yüksək olan və internet medianın imkanlarından milli məraqlar naminə istifadəyə hazır olan gənclərdən ibarət qrupların yaradılmasıdır.

Bildirilir ki, təlimlərdə müasir dövrdə medianın ən kütləvi təsir vasitəsi olan internetin açıldığı imkanlar, bloqçuluq fəaliyyəti, əhəmiyyəti, informasiya savaşındakı rolundan danışılıb. Gənclərə bloqların yaradılması, onun texniki tərəfləri, sosial mediadan, internetdə təhlükəsizliyi təmin edən proqramlardan istifadə qaydaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb. Sonda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Rövşən RƏSULOV



Erməni satqınılığını Rusiya bu cür qiymətləndirdi

Rüstəm Məmmədov: "Soçi görüşü Rusiya tərəfinin ermənilərin azığınlığına olan reaksiyası idi"



- Sizə, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın hansısa bir təşəbbüslə çıxış etdiyini demək olarım?

- ATƏT-in Minsk Qrupunun

**Müsahibimiz politoloq
Rüstəm Məmmədovdur**

həmsədrlerinin fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması ilə bağlıdır. Amma bu gün gördüyüümüz mənzərə ondan ibarətdir ki, həmsədrlerin regiona gelib-getməsinin turist sefərlərindən heç bir fərqi yoxdur. Yəni bu həmsədr ölkəleri bu gün var gücləri ilə çalışmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın. Ümid edirik ki,

Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapar və öz yurd-yurvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər öz ev-əşiklərinə qayıdarlar.

- Fakt budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana qeyri-konstruktiv mövqə sərgiləyir və beynəlxalq təşkilatlar isə susqunluq nümayis etdirirlər. Sabab nadir?

- Hər zaman beynəlxalq təşkilatlar ikibaşlı oyun oynayırlar. Yəni əgər bu gün beynəlxalq təşkilatlar istəsələr işğalçı ölkə olan Ermənistana qarşı ciddi addımlar ataraq, sanksiyalar tətbiq edə bilərlər. Belə olan halda da, Ermənistən törətdiyi bütün əməllərinə görə öz cəzasını çekərek, işğal etdiyi torpaqlarımızı bize qaytarardı. Lakin bu gün nə beynəlxalq təşkilatlar, ne də dünəninin güc dövlətləri Ermənistana layiq olduğu cəzəni vermir. Ermənistən da özünü bu cür sərbəst aparır. Yaxşı olardı ki, işğalçı ölkə olan Ermənistana layiq olduğu cəza verilsin.

GÜLYANƏ

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib

İyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. "Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilmesi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilmesi

4. "Naxçıvan Muxtar Respublikasının Ali Məclisine seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilmesi

5. "Toxumçuluq haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunun qəbul edilmesi

6. "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunun qəbul edilmesi

Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asef Məmmədov deyib ki, 2017-ci ilin ötən dövrü ərzində tikinti sektorunda sosial sahələrin inkişafına üstünlük verilib, Naxçıvan şəhərindəki 3 ve 13 nömrəli, Şəur şəhərində 2 nömrəli, Şəur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli ve Arpaçay kəndlərində kənd və xidmət mərkəzləri, Kəngərli rayonunun Qıvrıq qəsəbəsində 222 yerlik usaq bağçası istifadəye verilib, Şərur Rayon Mərkəzi Xəstəxanasında esaslı temir işləri başa çatdırılıb. Naxçıvan şəhərində 1 yaşayış binası tikilib, Babək Rayon icra Hakimiyyətinin inzibati binasında və Naxçıvan Muxtar Respublikası Dövlət Tehlükəsizliyi Xidmətinin idman zalında yenidənqurma işləri aparılıb. Bu dövrde Naxçıvan Müəllimlər İstítutu üçün yeni korpusun, 4 məktəb binasının, 1 musiqi məktəbinin, 2 həkim ambulatoriyasının, Kəngərli və Sədərək rayonlarının hər birində 48 mənzilli yaşayış binalarının, Araz çayı üzərində 36 meqavat gücündə derivasiya tıplı Ordubad Su Elektrik Stansiyasının, Sədərək gőmrük-sərhəd buraxılış məntəqəsinin, Naxçıvan şəhərində yeni məscidin və 10 kilmətrlik Şixmahmud-Xəlli-Naxçıvan şəhərində yeni avtomobil yolu tikintisi aparılıb. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün tədris korpusunun, 3 məktəb binasının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşad Xəstəxanasının, Naxçıvan şəhərində 5 yaşayış binasının, Sədərək rayonunda mədəniyyət evinin, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərinin Qaraçuq kəndində yerləşən sərhəd məntəqəsinin inzibati binasının

yenidən qurulması davam etdirilib, Qarabağlar Türbə Kompleksində və Yengicə hamamında bərpə işləri, Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şahtaxtinskiler muzeyində isə temir işləri görülüb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev deyib ki, qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, güzəştli kreditlərin verilmesi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxil və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqcılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafını təmin edib. Artıq muxtar respublikada yaz əkinləri başa çatdırılıb. Hazırda əkin sahələrində aqro-tehniki qaydada becərme tədbirləri aparılmaqla yanaşı, meyvə-tərəvəz və kartof məhsullarının toplanılması, taxil və ot biçini davam etdirilir. Bu il muxtar respublika üzrə 27 min hektardan artıq sahədə yazılıq bitkilər əkilib. Ümumi əkinin 1312 hektarını taxil, 2137 hektarını paxlalılar, 1667 hektarını dən üçün qarğıdalı, 285 hektarını dən üçün günəbaxan, 6170 hektarını tərəvəz, 3183 hektarı kartof, 2772 hektarını bostan, 9 hektarını tütün, 9472 hektarını isə birillik və çoxillik əkinləri təşkil edir. Görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin yanvar-may ayı ərzində kənd təsərrüfatının ümumi məhsulun 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhalilər göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gelirleri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artdı. Cari ilin ilk yarımılı ərzində muxtar respublikada tikinti və ya yenidənqurmadan sonra ümumilikdə, 78 obyekt istifadəye verilib. Hazırda iqtisadi və sosial sahələrde 134 müxtəlif obyekti tikintisi və ya yenidən qurulması davam etdirilir. Bu ilin ilk 6 ayı ərzində muxtar respublikada alternativ və bərpə olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 62,7 faizini təşkil edib. Ötən dövrde muxtar respublikada 204 milyon ABŞ dollarına yaxın mebləğdə xarici ticaret dövriyyəsi qeyde alınıb, muxtar respublikaya 195 min 495 turist gəlib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, bu ilin birinci yarısında iqtisadi fealiyyətin müxtəlif sahələrdə 8-i özəl investisiya olmaqla 18 istehsal və xidmət sahəsi istifadəye verilib, bu tədbirlərin davam olaraq 6-sı özəl investisiya olmaqla 16 sahənin yaradılması davam etdirilib, muxtar respublikanın rayon və kəndlərində 706 emal sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Sahibkarların hüquqlarının müdafiəsi və onların fealiyyətinə kənar müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib, cari ilin ötən dövrü ərzində 4 sahibkarlıq subyekti "Nəzəret kitabçası" ilə təmin olunub, xüsusi fealiyyət növürləri üzrə 12 lisenziya verilib. Hazırda muxtar respublikada fealiyyət göstərən çoxsaylı müəssisələrdə istehsal olunan ixrac yönümlü məhsullar 5 xarici ölkəyə ixrac edilir. İxrac edilən əmtəələr arasında ərzəq, tiştiki, mebel, yüngül sənaye məhsul-



ları üstünlük təşkil edir. Qeyd olunan dövrde 494 ton kənd təsərrüfatı və emal sənayesi məhsullarının mütəmadi keçirilən yarmarkalarda satışı həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov sessiyada çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında bir il öncəyə nisbətən sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhalilər göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gelirleri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artdı. Cari ilin ilk yarımılı ərzində muxtar respublikada tikinti və ya yenidənqurmadan sonra ümumilikdə, 78 obyekt istifadəye verilib. Hazırda iqtisadi və sosial sahələrde 134 müxtəlif obyekti tikintisi və ya yenidən qurulması davam etdirilir. Bu ilin ilk 6 ayı ərzində muxtar respublikada alternativ və bərpə olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 62,7 faizini təşkil edib. Ötən dövrde muxtar respublikada 204 milyon ABŞ dollarına yaxın mebləğdə xarici ticaret dövriyyəsi qeyde alınıb, muxtar respublikaya 195 min 495 turist gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar

Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun

MƏRÜZƏ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

2017-ci ilin birinci yarısında mövcud ehtiyatlardan səmərəli istifade etməklə sosial layihələrin hə-

yata keçirilməsi, insanların rahat yaşayışı və təhlükəsizliyi, iqtisadi və sosial həyatın bütün sahələrində inkişaf meyillərinin qorunub saxlanılması təmin edilib.

Muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirmək, davamlı və tarazlı inkişafə nail olmaq üçün mərkəzi və yerli icra hakimiyəti orqanlarının qarşısında mühüm vəzifələr durur. İlk növbədə idarəetmənin bütün mərhələlərində nizam-intizam və işə tələbkarlıq artırılmalıdır.

Növbəti altı ayda iqtisadi inkişafın əsas göstəricisi kimi makroiqtisadi sabitliyin möhkəmləndirməsi diqqət merkezində saxlanılmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməlidir. Verigilər Nazirliyi və Dövlət Gömrük Komitəsi bütün tədiye növleri üzrə vergi və rüsumların vaxtında ödənilməsinə nail olmalıdır.

Büdcə gelirlarının təmin olunması inkişafın əsas şərtidir. Müstəqiliyyin ilk illərində mağazalar da gündəlik tələbat malları tapmaq müşküle çevrilmişdir, indi muxtar respublikada əksər ərzəq məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilir. Bütün burlara heyata keçirilən davamlı islahatlar və kənd təsərrüfatının kompleks inkişafı nəticəsində nail olunmuşdur.

Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilmesi və maliyyə dəstəyinin göstərilmesi, texnika və gübərə təminatı, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, daxili bazarın qorunması, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kəndlinin torpağı bağlılığını xeyli artırılmışdır.

Muxtar respublikada fealiyyət göstərən bank və kredit təşkilatları

terəfindən sahibkarlığın inkişafına dəstək davam etdirilməlidir.

Verigilər Nazirliyi və Dövlət Gömrük Komitəsi bütün tədiye növleri üzrə vergi və rüsumların vaxtında ödənilməsinə nail olmalıdır.

Dəyəri əmək haqqının tətbiqi, daxili bazarın qorunması, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kəndlinin torpağı bağlılığını xeyli artırılmışdır.

61 min 531 hektar sahədə kənd təsərrüfatı əkinləri aparılmışdır ki, bu

da əvvəlki illərlə müqayisədə xeyli artıqdır.

Lakin muxtar respublikanın

relyef quruluşu və torpaq xüsusiyyətləri əkin sahələrini hədsiz genişləndirməye imkan vermir.

Ona görə Kənd Təsərrüfatı Nazirliyi aidiyəti orqanlarla birlikdə əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə nail olmalı,

mütərəqqi metodlardan istifadəyə üstünlük verilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri

üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyətləri əkinçiyarları

torpaqlardan əkin məqsədlər üçün

istifadənin qarşısını almalıdır.

Torpaqların elektron uçtu və xəritələşdirilməsi işi vaxtında başa çatdırılmalıdır.

Məhsuldarlığın yüksəldilməsinə

keyfiyyətli toxumdan istifadə va-

cib məsələdir.


Cari ilin ötən dövründə

məhsul istehsalçılarına dəstək

məqsədilə ən müasir avadanlıqlarla

təchiz olunmuş "Bərəket Toxumçu-

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib



İluq Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə yüksək məhsuldarlıqla malik keyfiyyətli toxum növlerinin, xüsusiye yerli genefonda daxil olan növlərin yetişdirilməsi, toplanması və fermerlərə satışının təşkilini diqqətdə saxlamalıdır.

Son illər həyata keçirilən meliorativ tədbirlər, müterəqqi suvarma sistemlərinin istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə qatılmasına, su itkisinin və şoranalşmanın qarşısının alınmasına səbəb olmuşdur. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra həkimiyətləri ilə birlikdə suvarma suyunun bölgüsüne və ondan səmərəli istifadəyə nəzarəti bundan sonra da davam etdirmelidir.

Ekologiya və Tibii Sərvətlər Nazirliyi əkin üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının salınmasına, mövcud yaşıllıqların və bitki örtüyünün qorunmasına diqqəti artırmalıdır.

Dövlət Baytarlıq Xidməti heyvandarlıqlıda müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərini genişləndirməli, "Naxçıvan Aqrəlizinq" Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında yaradılmış kənd təsərrüfatı aptekləri tələbata uyğun dərman preparatları ile təmin olunmalıdır.

Əsas kapitala investisiya qoyulmuşlarının həcminin ildən-ildə çoxalması kəndlə şəhər arasındakı fərqli aradan qalxmasına səbəb olmuş, insanların məskunlaşmasını, rahatlığını təmin etmiş, qəsəbə və kəndlərin inkişafı sürətləndirilmişdir. Cari ilde de bu istiqamətdə işlər davam etdirilir, içmeli su layihələri icra olunur, kənd yolları abadlaşdırılır, qəzali vəziyyətdə olan məktəblər, mədəniyyət və səhiyyə müəssisələri yenidən qurulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inşaat işlərində keyfiyyətə üstünlük verməklə əlavə xərclərin qarşısını almalıdır.

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması elektrik enerjisi və təbii qaz təchizatında fasiləsizliyi təmin edib. Dövlət müə-

sise və təşkilatları enerji daşıyıcılarından qənaətə istifadəni diqqət mərkəzində saxlamalı, bundan sonra da israfçılığın qarşısı alınmalıdır. Dövlət Energetika Xidməti və "Naxçıvanqaz" İstehsalat Birliyi verilen elektrik enerjisi və təbii qazın dayanıqlı olması üçün sistemin müasirleşməsi işini davam etdirmelidirlər.

Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda xidmetin keyfiyyətinə və xəttə buraxılan nəqliyyat vasitələrinin texniki cəhətdən saz olmasına nəzarəti artırmalıdır.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədile mövcud infrastrukturun yenilənməsi, maddi-texniki bazanın gücləndirməsi istiqamətində tədbirləri davam etdirmelidir.

Muxtar respublikada məşğulluq problemi daim diqqət mərkəzində saxlanılır. İster dövlət, isterse de özəl sektorda yeni iş yerləri yaradılır. Lakin əhali sayında müşahidə olunan müsbət dinamika öz növbəsində gelecekədə yeni iş yerlərinə tələbatı artıracaqdır. Ona görə də vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sistemine keçməkdir.

Artıq aile əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində ilk addımlar atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri yerli icra organları ilə birlikdə ailə təsərrüfatlarının formallaşması üçün səylərini artırmalıdırlar.

Iqtisadi sahədə əldə olunan gəlirlərin ilk növbədə insan kapitalının formallaşdırılmasına yönəldilməsi qarşında duran əsas vəzifələrdən. Savadlı, müasir dövrün tələblərinə cavab veren kadr potensialının yetişdirilməsi isə elm və təhsil quruluğu sahəsində aparılan islahatlar dan xeyli asılıdır. Bu baxımdan muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəye verilməsinə xüsusi diqqət yetirilir. Təhsil Nazirliyi yaradılan tədris infrastrukturundan səmərəli istifadə-

yə, tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, gələcəyimiz olan gənclərin savadlı, geniş dünyagörüşü, vətənpərvər və fiziki cəhətdən sağlam yetişdirilməsi əsas vəzife olmalıdır.

Gənclər və idman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində olan idman qurğu və obyektlərdən səmərəli istifadəyə nail olmalı, bununla yanaşı olimpiya idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına da diqqəti artırmalıdır. Idman növlerinin inkişaf etdirilməsi, gənclərin idmana cəlb, asude vaxtlarının səmərəli təşkili, onların hevəsləndirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir.

Ali və orta ixtisas təhsili müəssisələri müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqəti artırmalı, müəllim və tələbə məbadiləsini davam etdirməli, təcrübə dərslerin hamı təşkilatlarında keçirilməsinə üstünlük vermelidirlər.

Mədəniyyət və Turizm Nazirliyi kadrların düzgün yerləndirilməsini nəzarətdə saxlamalı, yay dövründə bədii-kütüvəli tədbirlərin keçirilməsi davam etdirilməlidir.

Tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədile Səhiyyə Nazirliyi tibb işçilərinin sertifikasiyasını və onların təcrübələrinin artırılması sahəsində işləri davam etdirməli, tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməli və səhiyyə maarifi işini gücləndirməlidir.

İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək tələrə və qəzetlərin qarşısında duran əsas vəzifələrdir. Muxtar respublikanın kütüvəli infor-masiya vasitələri fəaliyyətlərini bu tələblərə uyğun qurmali, qəbul olunmuş dövlət programlarının icrasını diqqətdə saxlamalı, vətənpərvərlik mövzusunda materialların hazırlanması davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı haqqında peşəkar materiallar hazırlanmalıdır.

Davamlı iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir. Hüquq mühafizə organları yaradılan şəraitdən istifadə edərək maarifləndirmə-profilaktika tədbirlərini düzgün təşkil etməli, nizam-intizamı daim möhkəməndirməli, ictimai asayışın və sabitlinin qorunması üçün səyələşmələrdir.

Ordu, birləşmə və hərbi hissələrde döyük hazırlığı artırılmalı, birgə fealiyyət üçün planlar olmalı, günün nizam qaydaları yerli şərait nəzərə alınmaqla vahid formada tənzimlənilərdir.

Hörməti sessiya iştirakçıları!

Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin ilk yarısının nəticələri həyata keçirilən tədbirlərin düzgün olduğunu bir daha təsdiq edir. 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsində ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, "2017-ci il iqtisadi inkişaf ili olmalıdır... Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illerdə də iqtisadi potensialımız da güclənəcəkdir".

Sağ olun.

X X X

Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı nəticəsinde dövlət bütçəsinin gəlirlərində 2 milyon 150 min manat məbləğində artım proqnozlaşdırıldıqdan və bu na məvafiq olaraq xərclərin də tənzimləməsi zərurəti yaradıldığından Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət bütçəsində dəyişikliklər edilməlidir. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi qəbul edilib.

Gündəlikdə duran üçüncü məsələ ilə əlaqədar deputatların və sessiya iştirakçılarının diqqətinə çatdırılıb ki, 2016-ci il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklər uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilər. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyaseti və dövlət quruculuğu məsələləri komitəsində müzakirə edilib, layihəyə əlavə və ya təkliflər olmayıb.

Sessiyada "Toxumçuğu haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub. Gündəlikdə duran altıncı məsələ "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunun qəbul edilməsi barədə olub. Diqqətə çatdırılıb ki, bu Qanun qəbul olunmasının zəruri edən əsas məsələ dövlət organları tərəfindən əhaliyə pullu xidmətlər göstərilməsi işinin tənzimləməsidir. Belə ki, mövcud qanunvericiliyə əsasən dövlət organları təsərrüfat idarəciliyi ilə məşğul olmaq və pullu xidmətlər göstərmək selahiyətine malik deyilər. Teklif olunan qanun isə bu problemləri aradan qaldıracaq, publik hüquqi şəxs hesab olunan dövlət organlarına yeni imkanlar yaradacaqdır. Publik hüquqi şəxs göstərdiyi xidmətlərlə özünü maliyyələşdirə bilər. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyaseti və dövlət quruculuğu məsələləri komitəsində müzakirə edilib, layihəyə əlavə və ya təkliflər olmayıb.

Sessiyada "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında eməyi, sabitliyin və təhlükəsizliyin qorunmasına xidməti olanlara təşəkkürünü bildirib, cari ilin qarşısındaki altı ayında inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakini-nə uğurlar arzulayıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış altıncı sessiyası öz işini başa çatdırıb.

Qanunu ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklər uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə şəkillər haqqında" Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb.

"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə şəkillər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikasında iri toxumçuğu təsərrüfatları yaradılıb, keyfiyyətli yerli toxum növlerinin yetişdirilməsi və satışına diqqət artırılıb. Bunun nəticəsi olaraq muxtar respublikada toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi tənzimlənməsinə ehtiyac yaranıb. Qeyd olunanlar əsas götürülərək "Toxumçuğu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyaset komitəsində müzakirə edilib, layihəyə əlavə və ya təkliflər olmayıb.

Sessiyada "Toxumçuğu haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran altıncı məsələ "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunun qəbul edilməsi barədə olub. Diqqətə çatdırılıb ki, bu Qanun qəbul olunmasının zəruri edən əsas məsələ dövlət organları tərəfindən əhaliyə pullu xidmətlər göstərilməsi işinin tənzimləməsidir. Belə ki, mövcud qanunvericiliyə əsasən dövlət organları təsərrüfat idarəciliyi ilə məşğul olmaq və pullu xidmətlər göstərmək selahiyətine malik deyilər. Teklif olunan qanun isə bu problemləri aradan qaldıracaq, publik hüquqi şəxs hesab olunan dövlət organlarına yeni imkanlar yaradacaqdır. Publik hüquqi şəxs göstərdiyi xidmətlərlə özünü maliyyələşdirə bilər. Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyaseti və dövlət quruculuğu məsələləri komitəsində müzakirə edilib, layihəyə əlavə və ya təkliflər olmayıb.

Sessiyada "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında eməyi, sabitliyin və təhlükəsizliyin qorunmasına xidməti olanlara təşəkkürünü bildirib, cari ilin qarşısındaki altı ayında inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakini-nə uğurlar arzulayıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış altıncı sessiyası öz işini başa çatdırıb.

Xarici siyasetin formallaşmasında millətlərin psixologiyası da əhəmiyyətli rol oynayır. Dövlətlərin istəri iqtisadi, iştirəsi də siyasi və təhlükəsizlik siyaseti dəyərləndirilərkən psixoloji amil diqqətə alınmalıdır. Xarici siyaset insanlar tərəfindən formalasdırıldı üçün istər istəməz onların psixologiyası, ruh hali, məntiqi, dünya görüşü bu və yaxud digər şəkildə xarici siyasetdə öz yerini alır və bürüza verir.

Ermenistanın xarici siyaseti on ildir ki, Prezident Serj Sərkisyan və komandası tərəfindən formalasdırılır. Bəzən komandasını dəyişsə də xarici siyasetin onurğasını Sərkisyanın baxışları teşkil edir.

Sərkisyan Azerbaycanda doğulub, böyüyüb və işləyib. Ermənlərin iddia etdikləri kimi qondarma erməni soyqırımı yaşayan bir millətin nümayəndəsidir. Sərkisyanın dədə-babası qondarma erməni soyqırımı yaşamasa da, erməni millətinin nümayəndəsi olduğu üçün təbii ki, bu psixologiya ilə böyüyüb. Erməni milləti yarımcıq millət, Sərkisyan yarımcıq adamdır. Xolokostu yaşamış yəhudilər xolokost psixologiyasından qurtularaq özlərini təsdiq etsələr də, bunu ermənilərə şamil etmək olmaz. Ermənilər millət olaraq formalşa bilməyən, reallıqları görməyən, qondarma soyqırımı psixologiyasını həyatlarının başlıca dəyəri olaraq qəbul edən, psixoloji problemləri, xəstəliyi olan bir milletdir. Məsələn, erməni yazıçı Zori Balayan ermənilərin yoluxduqları bir xəstəlikdən bəhs edir. Bu, qondarma erməni soyqırımına məruz qalmış ermənilərin xəstəliyidir. Bu xəstəliyin sağalması üçün türklər "soyqırımı"ni tanımlı və ermənilərdən üzr istəməlidir.[i] Ermənistən son 25 illik tarixində Türkiyəyə yönəlik siyasetində bu xəstəliyin simptomları açıq şəkildə hiss edilir.

Sərkisyan Xankəndində komsomol təşkilatında özünə iş təpib. Hələ sovetlər zamanı Bakıdan gələn yüksək çinli məmurları qarşıla-



yib, onlara yaxşı kabab bişirdiyi ve qulluq etdiyi üçün "ofisiant"[ii] ləqəbi ilə tanınır. Elə bu səbəbdən, Ermənistən xarici siyasetində də qondarma erməni soyqırımı və ofisiantlıq psixologiyasını görmək mümkündür.

Ermənistən rehbərliyi və rəsmi şəxsləri istisnasız olaraq bütün beynəlxalq tədbirlərdə, mövzu ne olursa olsun, mütləq qondarma erməni soyqırımı və türk düşmənciliyindən danışacaq, böyük dövlətlərlə münasibətdə "ofisiant" xidmətini təklif edəcəkdir. Bu xidmətdən ən çox istifadə edən isə Rusiyadır. Maraqlıdır ki, Ermənistən Rusiyaya "ofisiant" kimi xidmət etməyi könüllü seçib, buna görə "çay pulu" almır, hesabı da tələb etmir, sadəcə təhlükəsizliyinin qorunmasına və masada qalan yemək artıqları ilə qidalanmağa razıdır.

Müşterisi bəzən masada qalan yemek artıqlarını verməyəndə, "ofisiant" qəzəblənir, başqasına xidmət etməyi düşünür. Elə bu düşüncə ilə də 2013-cü ildə Sərkisyan Avropa İttifaqı ilə "Dərin və

Hərtərəfli Ticaret Zonası Haqqında" müqavilə imzalamaya çalışır. Amma Vilnüs görüşündə son anda ximət göstərdiyi müşterisi ümumiyyətlə "restoranı bağlayacağını, onun tamamilə ac, susuz qalağına piçildiyandə Sərkisyan Avropa İttifaqı ilə bu müqaviləni imzalamadan imtina etdi.

Ermənilər min ildən çoxdur "Böyük Ermənistən" qurmağa çalışır. "Böyük Ermənistən" in üç dəniz-Xəzər dənizi, Qara dəniz və Aralıq dənizine sahili olacaq. Bu coğrafiyanın ümumu əhalisinin sayi təxminən 40 milyondur. Ermənilərin iddialarına görə 2.5 milyon əhalisi olan, illik büdcəsi ABŞ-in bir hərbi döyüş təyyarəsinin qiymətindən az olan Ermənistən bu məsələni gündəmə gətirib, geniş müzakirə edər və Rusiyaya məsaj verər. Buna qarşılıq 2-3 ildən bir başına qapaz vurular, ən yaxşı halda isə qulağını çəkərlər.

"Böyük Ermənistən" qurmaq istəyən ermənilərin 70 faizi ölkələrinde yaşayır, xaricdə yaşamağa üstünlük verərlər. Ölkələrdəki


rixində bir dövlətin digərinin 20 faiz torpaqlarını işgal edərək 25 il səfalet içinde yaşaması görülməmişdir. Məsələn, Almaniya ikinci Dünya Müharibəsi zamanı Fransaya məxsus Elzas bölgəsini annexiya edərək onun təbii sərvətlərindən yararlanmış, zənginleşmişdir. Bu da yetməzmiş kimi Ermənistən Gürcüstəndən Cavaxetiya bölgəsini, Türkiyənin ərazisinin 1/3-ni tələb edir. Sadəcə xəstə psixologiya xarici siyasetdə bu qədər özünü bürüzə vere bilər.

Ermənilər bəzən Rusiyadan kənardə təhlükəsizliyini qorumaq fikrine düşər, məsələn, NATO ilə hərbi manevrlerdə iştirak edər. Ermənistən KİV-ləri Sərkisyanın drijorluğu ilə bu məsələni gündəmə gətirib, geniş müzakirə edər və Rusiyaya məsaj verər. Buna qarşılıq 2-3 ildən bir başına qapaz vurular, ən yaxşı halda isə qulağını çəkərlər.

"Böyük Ermənistən" qurmaq istəyən ermənilərin 70 faizi ölkələrinde yaşayır, xaricdə yaşamağa üstünlük verərlər. Ölkələrdəki

**Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
Newtimes.az**

Hindistanın yeni prezidenti rəsmən vəzifəsinin icrasına başlayıb



Hindistanın yeni prezidenti Ram Nath Kovind iyulun 25-də and içərək rəsmən vəzifəsinin icrasına başlayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəber verir ki, yerli televiziya ilə canlı yayımlanan mərasim parlamentin mərkəzi zəlində keçirilib. Mərasimi seçilmiş və müddəti bitən prezidentlərin yerlərini

dəyişdiyi "kreslo mübadiləsi" zamanı formal olaraq bir neçə saniyelik ölkə prezidentinin vəzifələrinin icraçısı sayılan Ali Məhkəmənin sədrini Caqdiş Singx Kexar aparıb.

Xatırladaq ki, Ram Nath Kovind iyulun 17-də Hindistanda keçirilən prezident seçkilərində seçkiçilər kollegiyası üzvlərinin 65,65 faizinin səs toplayaraq inamlı qəlebə qazanıb. Yeni prezident 1945-ci il oktyabrın 1-də Uttar-Pradeş ştatında toxunulmazlar (dalitler) kastasından olan fermerin ailəsində doğulub. Hüquq təhsili alaraq 16 yaşından ali mehkəmə instansiyalarında dalitlərin hüquqlarını müdafiə edib. 1990-ci ildən siyasi karyerasına başlayan Kovind 2015-ci ildə Bixarın gubernatoru təyin olunub. O, Koçeril Raman Narayanandan sonra dalitlər kastasından seçilən ikinci prezident kimi tarixe düşüb.

CNN: ABŞ-in hərbi gəmisi İran katerinə xəbərdarlıq atəsi açıb

Iyulun 25-de ABŞ Hərbi Deniz Qüvvələrinin gəmisi İranə məxsus katerin yaxınlaşmasına cavab olaraq bir neçə xəbərdarlıq atəsi açıb. Bu barədə CNN telekompaniyası məlumat yayıb. AZERTAC TASS informasiya agentliyinə istinadla xəber verir ki, incident Fars körfəzinin şimalında, beynəlxalq sularda baş verib. Radio signallarına reaksiya verməyən kater ABŞ-in hərbi gəmisine 150 metr qədər yaxınlaşdıqda ona təref suya bir neçə xəbərdardəci atəş açılıb.

Oxşar hadisə yanvarın 8-də də baş vermişdi. Həmin vaxt ABŞ-in "Mahan" raket esminesi Ərbəstanın dənizinin şimal-qərbində Fars körfəzini Oman körfəzi ilə birləşdirən Hörmüz boğazında ona yaxınlaşan İranın dörd kateri istiqamətdə atəş açmışdı.



Dubayda yemək və digər sıfarişləri mənzil başına dronlar çatdıracaq

Birleşmiş Ərəb Əmirliklərinin "GulfNews" nəşrinin yazdığına görə, Dubayda yeni texnologiya - yeməyin və fərdi sıfarişlərin pilotsuz uçuş aparatlarının köməyi ilə mənzil başına çatdırılması texnologiyası sınaqdan çıxarılaçaq.

"Skycart" şirkətləri tərəfindən işlənib hazırlanmış "ağlılı xidmət" logistika servisində çevriliş edəcək. Dronlar supermarket və restoranlardan çəkisi beş kilogramdan çox olmayan malları sıfarişdən sonra bir göz qırpmında bütün BƏƏ ərazisi boyu mənzil başına çatdıracaq. Bildirilir ki, servis rəsmi surətdə 2018-ci və ya 2019-cu ildə işə salınacaq.



Azərbaycanda turizm sektoru sürətlə yüksəlir



Qeyri-neft sektorunun inkişafında prioritət istiqamətlərdən biri də turizm sahəsidir. Azərbaycanın son illərdəki sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi xarici ölkə vətəndaşlarında ölkəmizə qarşı marağın artmasına səbəbə olub. Burada keçirilən beynəlxalq forum və tədbirlərin, eləcə də böyük idman yarışlarının da rolunu xüsusi vurğulamaq vacibdir.

Turizmin son bir neçə ildəki sürətlə inkişafından bəhs edərkən, ilk növbədə, bir amili qeyd etmək zəruri dir ki, sektorun bugünkü inkişafının əsasında ölkəmizdə geden sürətlü iqtisadi inkişaf dayanır. Turizm sahəsində yeni ve müasir infrastrukturun yaradılması Azərbaycana gələn turistlərin sayının da bir neçə dəfə artmasına zəmin yaradıb. Hesabatlara görə, son 10 il ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 5 dəfə artıb. Turizm şirkətlərinin sayı 2, məhəmmənxanaların sayı 6, yerləşdirmə yerlərinin sayı 4 dəfə artıb. Analoji olaraq turizm göstəriciləri de müvafiq olaraq ən azı 10 dəfə yüksəlib.

Bütün bu irəliləyişlər turizm sahəsində həyata keçirilən dövlət siyasetinin, müvafiq dövlət proqramlarının uğurlu icrasının nəticəsində əldə edilib. Azərbaycana böyük turist axının başlanması, əsasən, "Eurovision" musiqi yarışmasından sonra daha da geniş miqyas almağa başlayıb. 2015-ci ildəki ilk Avropa Oyunları, o cümlədən, 2016-ci və 2017-ci illerde keçirilən "Formula-1" yarışları, eləcə də, IV İslam Həmrəyliyi Oyunları ölkəm-



Bu isə, 2015-ci il ilə müqayisədə 11,7 faiz artım deməkdir.

Son illərdə Azərbaycanda turizm sektorunun tərəqqisi müvafiq beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal turizmin rəqabət qabiliyyətliliyi indeksinə görə Azərbaycan 7 pille irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qeyd edək ki, 2012-2013-cü illər hesabatında ölkəmiz 144 ölkə arasında 46-ci, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.



Son illərdə turizm sektorunun sürətlə inkişaf etməsi bu sahədə həyata keçirilən islahatlarla da bağlıdır. Buraya həm müvafiq dövlət strukturlarında aparılan təkmilləşdirmələr, həm də turizm xidmətlərinin müasir standartlar səviyyəsinə qaldırılması



zə gələn turistlərin artmasından müstəsnə rol oynayıb. Beləliklə, 2016-ci ildə Azərbaycana, demək olar ki, rekord sayıda xarici ölkə vətəndaşı gelib. Statistikaya görə, ötən il ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər olub.



Sərəncamına uyğun olaraq, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və onların fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Regional idarələrin yaradılması isə, mədəniyyət və turizm sahələrində daha əciv idarəciliyin təmin olunmasına xidmət edir. İlin ilk altı ayının təhlili göstərir ki, həyata keçirilən islahatlar uğurlu nəticələrini vermişdir. Həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha da sürətlənilib.

Məhz görülen işlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ilbəil artmaqla davam edir. 2017-ci ilin birinci yarısının statistik göstərici-

lərinə əsasən, demək olar ki, bu il də eyni tendensiya davam edir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatə görə, cari ilin altı ayı ərzində Azərbaycana 1 milyon 200 minə yaxın turist, daha doğrusu, 1199667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə (966497 nəfər) 24 faiz çoxdur. Bu artım ayrı-ayrı ölkələr üzrə də xeyli fərqlənir. Əvvəlki illərlə müqayisədə cari ilin altı ayında Rusiyadan 17% (374 491 nəfər), Gürcüstandan 4% (254 425 nəfər), İrlandan 89% (180 103 nəfər), Birleşmiş Ərəb Əmirliliklərindən 338% (44 196 nəfər) daha artıq turist gəlib. Turistlərin çoxluğu digər ölkələrdən gələnlərdən de müşahidə edilməkdədir. Bu artım digər məsələlərlə yanaşı, bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" yarışları ilə də bağlı olmuşdur. Ötənlikki "Formula-1" yarışı ilə müqayisədə 2017-ci ilde bu yarışı izləmək üçün Azərbaycana gələn xarici vətəndaşların sayı iki dəfə artıb olub və onlar 65 ölkəni əhatə ediblər.

Bütün deyilənlərin yekunu kimi, əsaslandırmaq olar ki, Azərbaycanda turizm sektorunun inkişafı keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyur, yeni infrastruktur yaradılır, xidmət səviyyəsi yüksəldilir.

"Ses" Analitik Qrupu

Ermənistan mediası Qarabağa xərclənən vəsaitlərin “yeyilməsindən” yazdı

Sarqis Artsruni: “Korrupsiya mexanizmləri, məmür iştahaları demək olar ki, eyni dərəcədədir”



Artsaxdakı” hakimiyyət də, (dirnaqlar bizimdir-red.) eynilə Ermənistanda olduğu kimi, kriminal-oliqarx sisteminin əlindədir”. Bu fikir erməni mediasının analitik yazarı Sarqis Artsruninin 1in.am saytında yazdığı “Mühərbiə kabusu” və “Artsaxın bitməyən iştahası” adlı yazısında qeyd olunub.

Bele ki, separatçı respublikada cərəyan edən hadisələri sərt tənqid fikirlərlə analiz edən S.Artsuniyə görə, oradakı rejimin cinayətləri, Ermənistana nisbetdə az olsa da, korupsiya mexanizmləri, məmür iştahaları, demək olar ki, eyni dərəcədədir. Siyasi-araşdırmaçılığı göğə, 2015-ci ildə “Artsaxda” xidməti avtomobilərin sayı azalsada, onlar aukciona çıxarılmış yaraq, müxtəlif məmurlar tərefindən özəlləşdirilib. O, bununla yanaşı, həmin siyahını da əldə edib və ictimailəşdirib.

“Dağılıq Qarabağa yeni və daha komfortabellı maşınlar üçün 350 min ABS dolları ayrılib”

“Lakin xidməti maşınlarının sayının azaldılması belə, ucuz təbliğatdır, çünki bu günlərdə Dağılıq Qarabağa yeni və daha komfortabellı maşınlar üçün 350 min ABS dolları ayrılib”-deye yazılın məqalədə o da bildirilir ki, ümumi dəyəri 169 milyon dram (erməni pul vahidi-red) olan 11 maşından biri “Kovsakan” icması üçün avtobus, digəri isə “şəhərsalma nazirliyi” üçün ayrılmış “Niva”dır. Onların hər ikisinin qiyməti, ümmülikdə 20 milyon dramdır.

“Ekspertlərin yeni və böyükmiqyaslı mühərbiə təhlükəsinin qüvvədə qaldığını proqnoz etdikləri bir zamanda korupsiya piramidasının çıxəklənməsi, sadəcə dəhşətlidir”

Müəllif bu olayı rüsvayçılıq adlandırdı. SITAT: “Bu rüsvayçılığa, bu biabırçılığa heç cür ad qazandırmak mümkün deyil. Ekspertlərin yeni və böyükmiqyaslı mühərbiə təhlükəsinin qüvvədə qaldığını proqnoz etdikləri bir zamanda korupsiya piramidasının çıxəklənməsi, sadəcə dəhşətlidir”.

“Mövcud vəziyyətdə ictimaiyyətin əsas şərti geniş konsolidasiyasıdır ki, bununla ədaləti tələb etmek olar”-deye yazılın araştırma yazıda bildirilir ki, hərgəl “Artsaxın” elitarası öz hakimiyyətlərinin ömrünü uzatmaqdən ötrü, şəxsi komfortlarını təmin etmək üçün oliqarxik macəralarını yaşayırlarsa, burada hər hansı bir ədaləti yanaşmadan söhbət belə gedə bilmez.

Sarqis Artsrunini etiraf edir ki, bu problem Ermənistanda yaşayanlara da aiddir. “Sərr deyil ki, “Artsaxın” büdcəsi Ermənistandan subsidiyaları hesabına dolur”-deye qeyd edən erməni müəllifə görə, bu anlaşılandır və həmin pullar, doğrudan da, “Artsaxın” müdafiəsinə xərcənirsə, xalq da bunu destekləyər. Lakin korupsiya və özbaşinalıqlar göstərir ki, həmin vəsaitlər elə “Artsaxdaca” havaya sovrulur. “Hər bir “Artsax” məmuru bahalı xidməti maşınına oturarkən, xatırlamalıdır ki, onun məsuliyyətsizliyi üzündə gənc insanlar həlak olurlar”.

Göründüyü kimi, erməni müəllif bu yazısında işgal olunmuş ərazilərimizde kriminal və korupsiyalasmış fərdlərin at oynadıqlarını yazmaqla yanaşı, büdcəsi, demək olar ki, boşalan Ermənistən hakimiyyətinin olan-qalan vəsaitlərinin də “DQR”-ə xərcəməsindən narazılığını gizlətmir. Çünkü uzun müddətdir ki, rəsmi Yerevan idarə edən Qarabağ klənə hakimiyyətinin müddətini uzatmaqdən ötrü işgal altındakı ərazilərimizdə mühərbiə vəziyyətinin davamlı olmasına maraqlıdır. Bu maraq isə Ermənistən ermənilərinin ciddi narazılıqlarına səbəb olmalıdır. Bele isə davam etməyəcəyi bəri başdan görünür. Çünkü müxalifətönlü erməni mediasında bənzər yazıların işq üzü görməsi, bele qənaətə gəlməyə əsas yaradır ki, Yerevan və Qarabağ ermənilərinin savaşı elə də uzaqda deyil. Hər halda, bu amil, bila vasite etiraf edilməsə də, dolayısı ilə öz təsdiqini tapmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Vətəndaşlar “ASAN Kommunal”ın xidmətlərindən sifarişli əsaslarla səyyar formada yararlana bilərlər


Artıq vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB, “Azərişiq” ASC, “Azərsu” ASC tərəfindən göstərilən xidmətlərdən evlərində və ya iş yerlərində sifarişli əsaslarla səyyar formada yararlana biləcəklər. Xidmətlərin sifarişi isə 9-108 nömrəli “Çağrı mərkəzi” vasitəsilə mümkündür.

“ASAN xidmət”dən AZƏRTAC-a bildirilir ki, səyyar xidmətlər dedikdə qanunla müəyyən edilmiş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin heyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxse verilmeli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerde təhvil götürülə və təhvil verile bilər.



Ermənistan növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib

Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisində qoşunların temas xəttində növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib. Müdafiə Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitələr və metal elementlərə doldurulmuş qurğunun bölmələrimizin mövqelerinə atılması nəticəsində hərbi qulluqcumuz əsgər Babakışiyev Murad Kamal oğlu yüngül bədən xəsarətləri alıb. Hazırda hospitala yerləşdirilən əsgər M.Babakışiyevin heyati üçün heç bir tehlükə yoxdur. Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.



Qanunsuz ağac kəsən şəxslər həbs ediliblər

Son illər ətraf mühitin və ekoloji təhlükəsizliyin qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının qəbul olunması, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir. Bununla belə, bəzi hüquqi və fiziki şəxslər, eləcə də vətəndaşlar tərefindən ətraf mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarzlığın pozulmasına yönəlmış qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş Prokurorluğun metbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, paytaxtın Xətai rayonu ərazisində bir qrup şəxs tərefindən 10 ağacın məhv edilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması ilə bağlı Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakinləri Bağırov İlyas İnşallah oğlunun və Behbudov Fuad Natiq oğlunun şəhərin Xətai rayonu ərazisində çoxmənzilli binanın yaxınlığında yerləşən 2,5 sot torpaq sahəsində üzərində hər hansı hüquqları olmadan fərdi yaşayış evi tikərək oradakı 10 ağacı xeyli miqdarda ziyan vurmaqla qanunsuz kəsmələrinə dair əsaslı şübhələr müəyyən edilib. Faktla bağlılı cinayət işi başlanıb.

i.Bağirov və F.Behbudov Cinayet Məcəlləsinin 188.2-ci (qanuna müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərefindən qanunsuz ağac kəsme xeyli miqdarda ziyan vurmaqla törədildikdik) maddələri ilə ittihad elan olunaraq, bərələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İndiyadək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur

Azərbaycanda investisiya təşviqi mexanizminin uğurla həyata keçirilməsi nəticəsində indiyadək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşısında duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərefindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin təbəliyindəki qurumların rəhbərlərinin iştirakı ilə nazirlikdə keçirilən geniş kollegiya iclasında qeyd edilib.



Diqqətə çatdırılıb ki, bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq. Ümumilikdə təqdim edilmiş sənədlərin 37 faizi kənd təsərrüfatını, 63 faiizi isə sənaye sahələrini əhatə edir. Investisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Müxalif təşkilatlar xaricdən maliyyələşir

Mais Səfərli: “Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdır”

- Mais bəy, yayılan məlumatlara görə, xarici qüvvələr 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər müxalifətin birliyinə nail olmağa çalışırlar. Sizcə, belə bir birliyin hazırkı məqamda yaradılması nə dərəcədə mümkünündür?

- Azərbaycan dünyada tək-tük dövlətlərdəndir ki, heç bir supergücə tabe deyil və siyasetini müstəqil şəkildə həyata keçirir. Bu da inkişaf etmiş Azərbaycanı istəməyən qüvvələri ciddi narahat edir. Onlar çalışırlar ki, Azərbaycan özlərinə tabe etsinlər. Amma Azərbaycan Prezidenti buna imkan vermir, yəni hörmətli Prezidentimiz İlham Əliyevin yürüdüyü siyaset yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Azərbaycan dövlətinin eldə etdiyi uğurlara qisqancılıq hissi ile yanaşan qüvvələr indi də çalışırlar ki, 2018-ci ildə keçirilecek prezident seçkilərinə qədər dağıdıcı düşərgəyə maliyyə yardımçıları ayıraq, ölkəmizdə nə isə bir xoşagelməz vəziyyət yaratsınlar. Amma onların bu istəkləri heç vaxt baş tutmayacaq.

- Deməli, müxalifətin birlik formata baş tutmayıcaq?

- Bu gün hər kəs çox gözəl bilir ki, müxalifət düşərgəsinə təmsil edən



Müsahibimiz “Yurddas” partiyasının sədri Mais Səfərlidir

mindən çox pul ayrılib. Bu puldan, hansısa təxribatların və ya qarşıdurmaların həyata keçirilməsi üçün istifadə oluna biləcəyini demək olarmı?

Şəxslər bir-biri ilə yola getmirlər. Yəni birinin dediyi söz digərinin bölgazından keçmir. Xarici maraqlı dairələr isə bir-biri ilə yola getmeyən, bir-biri ilə dava-dalaş aparan müxalifət qüvvələrini bir araya gətirmək isteyirlər. Ümumiyyətə, hər zaman müxalifət təmsilçiləri ölkədə hansısa seçkilərin keçirilməsi zamanı bir araya gəlirlər. Amma seçkilər qurtaran kimi, dərhal da dağılırlar. Azərbaycanda Prezidentlə xalqın birliyi möhkəm əsaslı səyəkəndiyindən nə xarici qüvvələrin, nə də müxalifət qüvvələrinin planları heç vaxt realaşmayacaq. Bu baxımdan, yaxşı olardı ki, onlar bu cür yersiz hərəkətlərindən əl çeksinlər.

- Artıq mətbuatdan da bəlli olduğu kimi, müxalifətə prezident seçkilərinə hazırlıqla bağlı 1 milyon 200

- Azərbaycan Konstitusiyasına və qanunlarına görə, Azərbaycanda siyasi təşkilatların xaricdən maliyyələşdirilməsi qəti qadağandır. Yəni həqiqətən də, bəzi müxalifət təşkilatlar xaricdən maliyyələşir, onda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdır. Xarici qüvvələr daxildə olan bəzi partiyalara nəyə görə maliyyə yardımını ayırlar? Bunu səbəbi ayrılan maliyyə yardımını qarşılığında ölkədə qarşıdurma və ya iştirakçıların yaradılmasıdır. Amma hər zaman olduğu kimi, xarici havadarlar öz məqsədlərinə çatmayacaqdır. Nə xarici qüvvələr, nə də müxalifət o güce malik deyil ki, ölkəmizdə xoşagelməz bir veziyət yarada bilsinlər. Çünkü müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur.

GÜLYANƏ

İqbal Ağazadə Arif Hacılıya qarşı hücumu keçdi

“Ümid” sədri Müsavatı hakimiyətə işləməkdə suçlayır



tianın - həm Müsavatın, həm də “Ümid”in eyni mövqedən çıxış etməsinin göstəricisi kimi qıymətləndirilirdi.

Bütün bunlar Müsavatın sabiq başqanı İsa Qəmberin dövründə idi və görünür, onu saxta seçkilər vasitəsilə əvəzləmiş A.Hacılı eyni münasibəti saxlamağı bacarmayıb. Xüsusiə, R.Arifoğlunun və “Yeni Müsavat” qəzeti emekdaşlarının Müsavat partiyasından istefa vermələrindən sonra “Ümid”-Müsavat münasibətlərinə, demək olar ki, birdəfəlik son qoyıldı. Amma buna baxmayaraq, Ağazadə müəyyən pərdəni saxlayaraq, müsavatçılar qarşı sərt fikirlərle çıxış etmirdi. Mehəz bu baxımdan, onun birdən-birə belə bir mövqe sərgiləməsi müxalifət cameəsində çəşqinqılıq yaradır.

Məsələn, “Ümidçilər” gah “iqtisadi böhran”, gah “siyasi diurğunluq” və s. məsələləri ortaya ataraq, iddia ediblər ki, bu fonda bütün siyasi partiyalar (yəni müxalifət partiyaları-R.N.) birgə əməkdaşlıq etməlidirlər. Yeni ittifaqlarda birləşməli, hakimiyətə qarşı feal siyasi mövqe nümayiş etdirməlidirlər”.

“Ümid” funksioneri:
“Müsavatın yeni rəhbərliyini partiyadaxili intiqliqləri sakitləşdirmək maraqlandırır”

Onun birdən-birə belə bir mövqe sərgiləməsi müxalifət cameəsində çəşqinqılıq yaradır

Yəni Müsavatın fealiyyətsizliyini bu partiyanın iqtidarla ümumi razılığa getirməsi ilə əlaqələndirib. Müxalifət partiyaları sözügedən halda həm de ona görə təccübəli qalıqlar ki, “Ümid” partiyası Müsavatla uzunmüddətli əməkdaşlıq edərək, bütövlükde, digər müxalifət partiyaları ilə de eyni münasibət qurmurdur. Hətta bir zamanlar Müsavatın aparıcı funksionerleri sırasına daxil olmuş sabiq müsavatçı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoglu həmin qəzetdə nümayişkarana tərzdə “Ümid” partiyasının fealiyyətini təbliğ edən həftəlik iki səhifəlik bülleten de buraxdırıldı ki, bu da hər iki par-

“Ümid” funksionerinin bildirdiyinə görə, özünü ölkənin böyük müxalifət partiyası hesab edən Müsavat partiyasının siyasi fealiyyəti, demək olar ki, görünür. O, A.Hacılını nəzərdə tutaraq, onu və partiyadaşlarını “hakimiyətə iş birliyindəsiniz”-deye günahlandırır. SITAT: “Görəsən, Müsavat hakimiyətən ne qədər vəsait alır ki, belə susqun mövqə nümayiş etdirir?! Müxalifətin zamanla formalşmış birliyini pozmuş Müsavatın yeni rəhbərliyini partiyadaxili intiqliqləri sakitləşdirmək maraqlandırır. Görünür ki, bu partiya özünün müxalifətçilik missiyasını başa vurub, öz qərargahına çəkilib, yalnız öz cari məsələləri ilə məşğul olur. Belə olmasayı, Müsavatı geniş siyasi arenada hakimiyətə qarşı müxalifətə görərdik. Partiya başqanı A.Hacılı yalnız facebook-da özünü göstərərk, siyasetdə olduğu zənnini yaratmaqla məşğuldur”.

Müsavat partiyasının bu məsələdə susqun davranışması, Məhəmməd Əsədullazadə adlı birini tanımadıqlarını demələri, hələlik qarşıdurmaların başlangıç nöqtəsi hesab oluna bilər.

Ancaq bu arada daha bir məsələ ortaya çıxır. İddia var ki, İ.Ağazadəindi də özünü Müsavatın qatı düşməni olan və Ə.Kərimlinin sədri olduğu AXCP-yə sırımaşa cəhd edir. Belə ki, onun məqsədlərindən biri də öz təbliğatını aparmasıdır ki, bu mənada, İ.Ağazadə aşırı radikal müxalifətçiye çevrilək istədiyini gizlətmir. Əgər İ.Ağazadə Ə.Kərimliyə siyasi biət edərsə, bu zaman Müsavatın düşə biləcəyi acınlığı vəziyyətin hansı həddə qədər inkişaf edəcəyini də bəri başdan proqnozlaşdırmaq mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Bankdan internet vasitəsilə 3,7 milyon manat vəsait uğurlayan şəxs Azərbaycana ekstradisiya edilib

A zərbaycan Respublikasından kənarda fealiyyət göstərən müteşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sistemine internet şəbəkəsi vasitəsilə qanunsuz mədaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyətlərlə ümumilikdə invidyedək hesablanmış 3 milyon 700 min manatdan artıq vəsait uğurlanıb.



Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmetinin ictimai əlaqələr şöbəsindən AZERTAC-a bildirilər ki, digər ölkələrə olan banklara da eyni metodlarla kibərhcümələr edilərək talama cinayətlərinin törədildiyi müəyyənləşib. Fakt üzrə toplanılmış materiallər əsasında Dövlət Təhlükəsizliyi Xidmetində Cinayət Məcəlləsinin 177.3.2-ci və 273.4-cü maddələri ilə cinayət işi başlanılıb. Həyət keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa edilib. Cinayətkar qrupun üzvü kimi cinayət eməllerinin törədilməsində şübhəli bilinen xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniyanın Barselona şəhərində saxlanılıb. O, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Kimmersiya banklarına qarşı analoji kibərhcümələrinin baş verdiyi tərefdaş dövlətlərin hüquq-mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

Ukrayna sanatoriyalarının birində kütləvi zəhərlənmə olub

U kraynanın İvano-Frankovsk vilayətində yerləşən “Syayvo Karpat” sağlamlıq və istirahət kompleksində dincələn 11 əcnəbi, iki Ukrayna vətəndaşı qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. AZERTAC yerli metbuata istinadən xəber verir ki, bu barədə Ukraynanın Dövlət Epidemioloji Xidmetin İvano-Frankovsk vilayəti üzrə laboratoriyasının müdürü Ruslan Savçuk məlumat verib. Onun sözlerinə görə, zəhərlənən 13 nəfərdən 7-si uşaqqıdır. Onlardan beşi Almaniya, altısı Polşa, ikisi isə Ukrayna vətəndaşıdır. Hazırda onların veziyəti orta-ağır qiyəmtəndləndirilir. Hazırda sanatoriyyada araşdırılmalar aparılır. Orada 80 nəfər yaxın insan istirahət edir.

Bu il 125 minə yaxın şəxs fərdi uçot sistemində qeydiyyata alınıb

Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduñun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı bu il də artmaqdə davam edir.

Nazirliyin ictimaiyyətə əlaqələr şöbəsindən AZERTAC-a bildirilər ki, cari ilin yanvar-iyun aylarında fərdi uçot sisteminde əlavə olaraq 124 min 770 fərdi şəxslər hesab açılıb. Bu da ötən ilin müvafiq dövrü (98 min 995 nəfər) ilə müqayisədə 25 min 775 nəfər və ya 26 faiz çoxdur. Beləliklə, cari il iyulun 1-nə sistemdə qeydiyyata alınan şigortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 milyon 279 min 149 nəfər) ilə müqayisədə 217 min 529 nəfər və ya 6,6 faiz artaraq 3 milyon 496 min 678 nəfərə çatıb. Həmin şəxslərdən 59,5 faizini kişilər, 40,5 faizini qadınlar teşkil edir.

Azərbaycanda 2006-ci ilə qurulmuş müasir şigorta-pensiya sisteminin aparıcı komponenti kimi fealiyyət göstərən fərdi uçot sistemi işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin olunmasında iştirak etməsinə şərait yaradıb. Bu məqsədlə vətəndaşlara fərdi şəxsi hesablarında pensiya kapitallarını formalşdırmaq imkanı verilib. Sistemdə fərdi şəxsi hesablı olanların sayının mütəmadi artımı da vətəndaşların bu sahədə fəal iştiraka maraqlını göstərir. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Şigortaolunanlara məlumatların verilməsi” e-xidməti fərdi uçot sisteminde şəxsi hesab açılmış hər bir vətəndaşa öz fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.

“VIP” sədri AXCP və Müsavatı hədəfə aldı

Əli Əliyev: “Bu xəttin tərəfdarları olan təşkilatlarda durum qənaətbəxş deyil”

Enənəvi müxalifət partiya sədlərinin ictimai-siyasi hədələr ərefəsində, vaxtından xeyli əvvəl ortaya atılıraq münasibətlər sərgiləmələri nəticə etibarilə uğursuzluqla nəticələnilər. Seçkilərdə, referendumlarda və s. bənzər hallarda “biz gəlirik” tipli şüərləri ilə diqqət mərkəzinə çəvrilməyə çalışan “liderlər” sonda na ictimai dəstək, nə də siyasi dividend qazana bilməyiblər. Maraqlı da budur ki, hər dəfə eyni prizmadan çıxış edən, dəyişilməyen “liderlər” bu şakərlərindən əl çəkə bilmirlər.

Bu dəfə de belədir. Daha dəqiqi, 2018-ci ilin prezident seçkilərinə kifayət qədər vaxt qalsa da, ənənəvi düşərgənin dağıcıclar qanadına aid olan Müsavat və AXCP kimi partiyalar indidən prosesə qoşulduqlarını bəyan edir, bir-birlərinin üstələmək üçün müxtəlif oyunbaşlıqlar nümayiş etdirirlər. Beləliklə, 2018-ci il ərefəsində dağıcılıq xəttini tutmuş müxalifət partiyalarının hər hansı bir uğur əldə etməyəcəklərini bəlkə də, özləri də yaxşı anlayırlar. Ancaq bunu bili-bile növbəti dəfə palçığa girirlər. Bənzər hadisələrdə gah boykot qərarı, gah da “demokratik seçki mühitinin olmaması” kimi köhnəlmış, naftalın iyi verən bəhaneləri ilə gündəmdə qalmağa çalışan AXCP və Müsavat partiyaları yalnız dağıcılıq prinsiplərinə esaslanan siyasetləri ilə istədiklərinə cətacaqlarını düşünürlər.

Daha bir maraqlı məsələ düşərgədə fəaliyyət göstərən digər müxalifət partiyalarının cəbhəçilərlə müsavatçıların prinsiplərini dəstəkləmədiklərini bəyan edirlər. Onlar radikalizm meyarının müasir siyaset tandemi ilə üst-üstə düşməyəcəyini bildirirlər.

“VIP” sədri: “Digər tərəf daha çox qarşıdurma və düşmənçiliyi təbliğ edən xətti müdafiə edir”

Məsələn, “Vətəndaş və İnkışaf Partiya-nın” sədri Əli Əliyevin fikrindən də görünür ki, müxalifət daxilində iki siyasi xəttin təmsilçiləri var - ölkədaxili siyasi vəziyyəti sivil yollarla qiymətləndirməyi bacaran konstruktiv, yaxud loyal müxalifət və şəxsi ambisiyalar xatırına dağıcılıq istiqamətini seçən müxalifət: “Bunlardan bir qrupu ölkədəki status-kvonu real qiymətləndirərək, hakimiyətə masa arxasında danışmağı məqsədə uyğun hesab edir, mövcud olan problemləri sivil şəkildə həll etməye çalışır”. Ə.Əliyevə görə, “digər tərəf isə, daha çox qarşıdurma və düşmənçiliyi təbliğ edən xətti müdafiə edir”.

Məhz bu amili öne çəkən “VIP” sədri hesab edir ki, bele olan şəraitdə seçki prosesinin nəyə gətirib çıxaracağını öncədən müəyyən etmək olmur. Partiya sədrinə görə, əger müxalifət düşərgəsi ümumi razılıq kontekstində çıxış edərək, bir araya gəlməyi bacarsayıdı, mövcud problemlərdən uzaq olardı, hətta seçkilərdə uğur da qazana bilərdi. Müxalifətin elektoratının səsinin bu dəfə də parçalanacağını görməmək müm-

kün deyil. Seçki ərefəsində bu düşərgənin 3-4 bloku formalasacaq. Üstəlik, bir neçə təşkilat namizədlərini irolı sürəcək.

“Azərbaycan iqtidarı ölkənin real güc qütbüdür”

“VIP” sədri etiraf edir ki, bugünkü hakimiyət ölkənin real gücündür və bunu nəzərə almaq mütləqdir. Onun düşüncəsinə görə radikallıq, dağıcılıq və anarxik baxış hər zaman məhvə məhkumdur. O cümlədən, ictimai rəy də bu siyaseti rədd edir, ona inanır: “Bu düşərgədə də real vəziyyət cəmiyyətə təqdim edildiyi kimi deyil. Həm

beynəlxalq, həm də ölkədaxili şərtlərin nədən ibarət olduğunu hamı gözəl anlayır. Azərbaycan iqtidarı ölkənin real güc qütbüdür. Bu qütbü nəzərə almamaq mümkün deyil. Bu gücü nəzərə almamaq, ona qarşı tərəf mövqə nümayiş etdirmək öncədən uğursuluğu bəlli olan siyasi xəttin aparıcısı olmaq deməkdir. Yüründülən radikal siyasi xətt öncədən möğlülüyətə məhkumdur. Bunu indidən demək olar. Təessüflər olsun ki, bu cür xətt seçicini həvəsləndirmir, əksinə, ruhdan salır və inamsız edir. Bu mənada, hesab edirdəm ki, bizim ifade etdiyimiz mövqə, yəni hakimiyətə dialoq ehvali-ruhiyyəsi daha düzgün xətdir”.

“Kütləvi aksiyaların standartı AXCP və Müsavat partiyaları tərəfindən aşağı salınıb”

“VIP” sədri düşərgə “liderlərinin” mitinq-lər keçirməkələ ugur qazanacaqları iddialarının da qəbul edilən olduğunu, həmçinin, bu-nu alqışlamadığını etiraf edib. Ə.Əliyevin fikrincə, bu vaxta qədər AXCP-nin, “Milli Şura”nın və Müsavat partiyasının keçirdikləri uğursuz mitinqlər, dəstəklənməyən aksiyalar artıq mitinq anlamını kifayət qədər kölgəde qoyub. Partiya sədri mitinq məsələsinin irolı sürülməsinin vacib olmadığı qənaətindədir: “Bu, əslinde, bir neçə partiyən təşəbbüsüdür. Hesab edirdəm ki, kütləvi aksiyaların standartı bəzi partiyalar tərəfindən aşağı salınırsa və ölkədə 500-1000 nəfərlik tədbirin keçirilməsi mitinq kimi qiymətləndirilir-sə, buna ehtiyac yoxdur”.

Göründüyü kimi, müxalifət düşərgəsində mümkün dərəcədə söz sahibinə malik olan “VIP” sədri Ə.Əliyev də son illərə qədər partiyasının radikal kəsimdə olmasından heç bir səmərə əldə etmədiyi təsdiq edir və hazırda konstruktivlik və dialoqa getmək yolu ilə siyasi ugur əldə edilə biləcəyi-ni bildirib. Bunu, eyni zamanda, AXCP -yə və Müsavata verilən mesaj kimi də qiymətləndirmək olar.

Rövşən NURƏDDİNOĞLU

AXC-Müsavat hakimiyətində olanlara qarşı növbəti sərt ittihamlar səsləndi

Rəhim Qaziyevin Elçibəyi satqınlıqda günahlandırması yeni qalmaqallara yol açıb

Zaman-zaman AXC-Müsavat hakimiyətinin xalqa və dövlətçiliyə zidd fəaliyyəti ilə bağlı çoxsaylı məqalələr dərc olunub, şərhər verilib. Sübuta yetirilib ki, cəbhəçilərin iqtidarı dövründə aparılan yaritmaz və sehv siyasetin acı nəticəsi olaraq, dövlət müstəqilliyi itirilmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycanın torpaqlarının Ermenistan tərəfindən işğalı da, məhz o vaxtkı AXC-Müsavat hakimiyəti temsilçilərinin yaritmaz siyasetlərinin ağrı-acıları nəticəsində baş vermişdir.



Bu reallığı sonrakı mərhelelərdə o zamankı hakimiyətdə təmsil olunan şəxslər, o cümlədən, Rəhim Qaziyev, Hafiz Hacıyev, Fehmin Hacıyev və digərləri da etiraf ediblər. Bu günlər Xalq Cəbhəsi hakimiyəti dövründə müdafiə naziri olmuş R.Qaziyev eyni qazandan qidalandığı həmfikirlərini ifşa edən növbəti açıqlama ilə çıxış edib. R.Qaziyev müəyyən sənədlər və faktlar göstərmək, Elçibəyin president kimi öz səlahiyyətlərini icra edə bilməməsi nəticəsində, Laçın və Şuşanın işğal edildiyini bildirib. Onu da qeyd edib ki, rus qoşunlarının Azərbaycandan çıxarılması, əslində, Elçibəyin heç bir rolü olmayıb.

Keçmiş müdafiə naziri İ.Qəmbər, A.Hacıyev, Sülhəddin Əkbər haqqında da kifayət qədər düşündürəcü faktlar səsləndirib. Bildirib ki, AXC hakimiyəti dövründə dövlət təhlükəsizlik nazirinin müavini olmuş S.Əkbər rusyanın adamı olmaqla “KQB”nin sifarişlərini yerib.

İttihamlar eyni mərkəzə yönəlir

Müəyyən dövrlərdə eyni hakimiyətdə təmsil olunan şəxslərin bir-birinə qarşı yönələn ittihamları sakitləşsə də, görünən odur ki, R.Qaziyevin açıqlaması, sanki yanın odun üstünə benzin atmaq effekti yaradıb. Müxalifət düşərgəsində onsuza da gərgin olan funksionerlərərəsə münasibətlə R.Qaziyevin açıqlaması ilə daha da ağırlaşıb. Yəni ifşa edilən tərəflər vəziyyətdən çıxmək üçün bir-birinə qarşı növbəti kompromatlarla çıxış edirlər. Keçmiş “çekist” S.Əkbər, R.Qaziyevin onun haqqında səsləndirdiyi ittihamların əsəssiz olduğunu sübut etmek üçün, neinki öz imkanlarından, eləcə də İ.Qəmbər və A.Hacıyının təsiri altında olan qəzet və saytların da imkanlarından yararlanmağa çalışır. Bu məsələdə, həm də Müsavat başşəhərinin keçmiş müavini olması statusu da, qismən də olsa, ona yardımçı olub. R.Qaziyev A.Hacıyının qardaşı Mustafa Hacıbəylinin rəhbərlik etdiyi “Basta.info”ya verdiyi açıqlamasında sübut etməyə çalışıb ki, əslində, Rusiya və R.Qaziyev işleyib: “Mənim R.Qaziyevlə münasibətlərim bütün Azerbaycana bəllidir. R.Qaziyevi istəfa verməyə məcbur edən əsas adam mən olmuşam. Ona görə də, onun mənə düşmən münasibəti var. Milli Məclisin qapalı iclasında R.Qaziyev Rusiya ilə əlaqələri haqqında məlumat verərək, onu ifşa etmişəm. Bundan sonra da R.Qaziyev istəfa verməyə məcbur olub. Bu, tarixi faktdır və gizlətmək mümkün deyil”. S.Əkbər onu da bildirib ki, Milli Məclisin qapalı iclaslarının stenogramları açıqlansa, R.Qaziyevlə bağlı hər şey aydın olacaq.

Maraqlı məqam ondan ibarətdir ki, bir zaman eyni maraqlı bölgədən ADP sədri Sədar Cəlaloğlu da S.Əkbər-R.Qaziyev döyüşündə birinci dəstək verib. S.Cəlaloğlu ənənəvi hay-külyü açıqlaması ilə çıxışında R.Qaziyevin lazımsız eşyadan fərglənmədiyini qeyd edib: “Şuşa və Laçının işğalı zamanı R.Qaziyev müdafiə naziri idi. Müdafiə naziri kimi baş verən hadisenin günahını prezidentdə görür. O şey ki, prezidentin səlahiyyətindədir, onu da özüne aid edir. Sən müdafiə naziri idin, Laçını və Şuşanı qorunaklı idin, ancaq qoruya bilmədin”.

Bir sözə, görünən odur ki, müxalifət düşərgəsində yenidən ara qarışib, məzəhət ibib. Partiya sədləri bir-birini gözden salmaq üçün sanki yarısa giriblər. Bu məsələdə müxalifət saytların və qəzetlərin kimə dəstək verəcəyi də mühüm məsələyə çevrilib. Çünkü günümüzün reallığında informasiya dəstəyi başlıca amildir. Amma onu nəzərə almaq lazımdır ki, Müsavat və AXCP liderlərinin təsiri altında kifayət qədər muzdalu jurnalistlər var. Bu baxımdan, qarşılıqlı mübarizədə, qismən də olsa, onların R.Qaziyev üzərində uğur əldə edəcəkləri görünür. Buna baxmayaq, R.Qaziyevin kifayət qədər ciddi faktlarla çıxış etməsi Müsavat və AXCP yetkililəri üçün başağrisına çevriləcəyi şübhəsizdir. Ən azı, ona görə ki, hazırlı məqamda xarici maraqlı qüvvələr Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə əlaqədar kisələrinin ağızını açmağa həzırlıqlar. Daha doğrusu, artıq ilkin məlumatlara görə, seçkilərə hazırlıq zamanı texniki məsələlərin hall edilməsi üçün “SOROS” və “Freedom House” təşkilatları AXCP və Müsavata 1 milyon 280 min dollar ayırib. Maliyyə vəsaitinin davamı olub-olmayağı, təbii ki, AXCP və Müsavat yetkililərini ciddi narahat edir. Çünkü vəsaiti ayıran xarici təşkilatlar onlara inanır və keçmişlərinin müəyyən qədər təmiz olduğunu düşünürler. R.Qaziyevin açıqlaması isə onları ifşa edilməsi deməkdir.

DİN-dən əməliyyat: 500 kiloqrama yaxın çətənə kolu məhv edilib

Göygölə “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq, çəkisi 497 kilogram olan 1132 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumatə görə, Göygöl Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik terkibli bitkilərin aşkar edilərək məhv edilməsinə başlanılıb. Həyata keçirilən kompleks yoxlama və əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonunun Topalhəsənli kəndindəki torpaq sahələrində ümumi çəkisi 497 kilogram olan 1132 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları Göygöl RPŞ əməkdaşları tərəfindən yiğilərək yandırılma yolu ilə məhv edilib. Göygöl RPŞ-də qeyd edilən fakt-la bağlı başlananan tədqiqat araşdırılmaları davam etdirilir.

İ.ƏLİYEV

Azərbaycan mədəniyyəti təbliğatında kütləvi informasiya vasitələrinin rolü

Azərbaycan mədəniyyəti qədim tarixə malikdir. Mədəniyyətimizin təbliğü əvvəllər əlyazma halında səyyahlar tərəfindən Şərqə, sonralar isə bütün dünyaya yayılmış, kitab nəşrindən, mətbuatın yaranmasından sonra isə bu təbliğat sürətlənmişdir.

Azərbaycan mədəniyyətinin müasir təbliğat vasitələri aşağıdakılardır:

1. Təhsil sistemi (mektebəqədər, orta ümumtəhsil müəssisələri, orta ixtisas və ali məktəblər);

2. Kütləvi-informasiya vasitələri (radio, televiziya, internet, qəzet, jurnal və s.);

3. Mədəniyyət müəssisələri (bedii-tamaşa teşkilatları, mədəni-maarif ocaqları, klublar, muzeylər, kitabxanalar və s.).

Azərbaycan mədəniyyətinin təbliğində radionun böyük rol var. Sovet dönenində XX əsrin 20-ci illərində yaradılmış Azərbaycan radiosu bu gün mədəniyyətimizi Azərbaycan, ingilis, fransız, rus, ərəb, türk, fars, ləzgi, taliş və gürçü dillərində bütün dünyaya yayır.

XX əsrin 40-ci illərində yaradılmış "Bakinin səsi" Türkiyə və İrana mədəniyyətimizi təbliğ edirdi.

S.Məmmədova yazır: "Azərbaycan müstəqillik qazandığı günden Beynəlxalq Azərbaycan Radiosunun da ideoloji məzmunu dəyişdi. Bu, Azərbaycanı dünyaya tanıtmaq, xalqımızın zəngin tarixini, qədim mədəniyyətini, müstəqiliyə dövrünün nailiyetlərini yaymaq, dünyaya bəyan etmək zərurətindən irəli gəldi. Bu radio dəlgələrində xalqımızın istiqal məbarizəsi tarixindən, dövlət quruculuğumuzun uğurlarından, cəmiyyətimizdəki demokratik dəyişikliklərdən, qədim tariximizdən və inceşəntimizdən bəhs edən verilişlər üstünlük təşkil edir. Eyni zamanda, Qarabağ müharibəsi, Ermenistanın Azərbaycana təcavüzünü ifşa edən siyasi şəhərlər də "Azərbaycanın səsi" radiosunun daimi mövzularındandır. Qeyd etdiyimiz bu vəzifələri yerine yetirən radio iki istiqamətdə iş aparır:

1. Şərqi ölkələrinə yayılmış verilişlər (ərəb, fars, türk və Azərbaycan dillərində).

2. Qərbi ölkələrinə yayılmış verilişlər (ingilis, alman, fransız və rus dillərində).

Təqdisiəti haldır ki, "Beynəlxalq Azərbaycan Radiosu"nın nəzdində Güney Azərbaycan göstərir. Hələ 50-ci illərdən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan "Cənubi Azərbaycana Verilişlər" redaksiyası konkret prinsiplər əsasında fəaliyyət göstərib. Rusiya və İranın strateji maraqları üst-üstə düşdürü üçün Qəzey Azərbaycanı tərəfindən Cənubi Azərbaycana yayılan verilişlər həmin

maraqları ifadə edirdi. Belə ki, sovet vətəndaşlarının real həyat tərzi işirdilmiş bir şəkildə cənublu soydaşlarımıza çatdırıldı. Axi, belə verilişlərin məzmununu Moskvadan rus dilində göndərilən təlimatlar təşkil edirdi. Bunun əsas səbəblərindən biri Sovet-İran məraqlarını eks etdirən nizamlı siyaset yeritmək, tarixin amansız hökmü ilə ayrı düşmüş Qəzey və Cənubi Azərbaycanın yaxınlaşması, vahid mədəni məkan yaratmaq problemini unutdurmaq idi. Belə ideoloji proqramlar əsasında hazırlanmış verilişlərde cənubda yaşayış soydaşlarımızın sosial həyat şəraitindən, vətəndaşlıq hüquqlarının toxunulmazlığından, öz ana dillerində təhsil müəssisələrinin olmamasından, qəzet, jurnal və kitabların Azərbaycan dilində nəşr edilməməsindən, bir qayda olaraq, sükutla keçiliirdi. Lakin bu naqaba baxmayaraq, mütərəqqi ruhlu cənublu ziyanlarımız bu hərəkətin hansı vəziyyətdən irəli gəldiyini yaxşı anlayır ve geleceye ümidi baxırdılar.

Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayan KİV-dən biri də televiziyadır. Kütləvi informasiya vasitələri içərisində dilin informasiya, estetik,

Eyni zamanda, hər bir məsələ maarifləndirci xarakter daşıyır.

Xalqın milli-mənəvi dəyeri onun elm xəzinəsidir. Bu servət mühəvizi olunmaqla araşdırılmalıdır və nesildən-nəsile ötürülməlidir. Bu məsələlər televiziyanın "Əxlaq və Mənəviyyat" şöbəsinin hazırladığı verilişlərdə geniş şəkildə özəksini tapır.

Cəmiyyətin həyatının elə bir sahəsini göstərmək olmaz ki, televiziya oraya nüfuz etməsin. Bu mədəniyyətin yayılma vasitələri arasında radio və televiziyanın yerini və əhəmiyyətini bir daha aydın göstərir.

Televiziya artıq cəmiyyətimizin mənəvi həyatının ayrılmaz bir hissəsi olmuşdur. Müxtəlif sənət əsərlərinin teleekranda böyük zövq və meharete canlanırmışdır, şərh edilmiş, müxtəlif tarixi faktların, şəxsiyyətlərin yada salınması və s. milyonlarla tamaşaçının estetik mədəniyyətin inkişafına imkan yaradır. Mədəniyyətin yayılmasında mətbuat da təsirli vasitələrdən biridir.

"Əkinçi" ilə başlayan, bu gün isə yüzlərlə sayı olan dövlət və özəl mətbuat orqanları, Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərinin təbliğində:

Mədəniyyətin xalqın inkişafına təsir göstərən ən mühüm sosial institutu televiziyadır. Lakin təəssüf ki, televiziya bu gün kütlələrin etik tərbiyəsi və elmi maarifləndirilməsi, elmi biliklərin, vətənimizin və dünya mədəniyyətinin yüksək humanist seçmə nümunələrinin çoxaldılması ocağı olmaq əvəzinə, kommersiya effektinə istiqamətlənmüş aşağı əyarlı kütləvi mədəniyyətin ruporu rolini oynayır. Mədəniyyətin bu mühüm istiqamətində mədəni-maarif fəaliyyətinin kökündən yaxşılaşdırılması üçün dünya və vətənimizin əsas yolları, qanuna uyğunluqları və nailiyyətlərini işıqlandıran "Dünya mədəniyyəti və Azərbaycan ictimaiyyəti" adlı xüsusi kanalın və ya verilişin təşkil edilməsi yaxşı olardı.

İdeoloji funksiyaları daha çox televiziyyada nəzərə çarpır. Televiziyyada sosial, mədəni və təbliğati vəzifələr bir tərəfdən onun cəmiyyətin həyatındaki rolunu, ictimai statusunu, digər tərəfdən isə, kütləvi informasiya vasitələrinin çoxjanlığını müəyyənleşdirir.

Televiziya vasitəsilə yayımlanan rəngarəng verilişlər içerisinde maarifçilik verilişlərini xüsusi qeyd etməyi lazımlı bilirik. Çünkü belə verilişlərin ən mühüm cəhəti odur ki, onlar tamaşaçıya hər hansı konkret sahədə bilik verməklə bərabər, onların ümumi dünyagörüşünün artmasına, bu və ya digər problemlər münasibətində onun tərəddüdlərinin aradan qalxmasına kömək edir. Bu istiqamətdə televiziyanın "Elmi-kütləvi və tədris proqramları" redaksiyası əhəmiyyətli rol oynayır. Burada sehiyyə sistemindən başlamış dil öyrənilməsinə, müxtəlif elm sahələrinin problemlərinə aydınlıq getirilir.


* Azərbaycan dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətin təbliğində;

* Gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hissənin tərbiyəsində;

* dini və milli tolerantlıq, millətlərə münasibətlərin inkişaf etdirilməsində;

* elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasında böyük və əhəmiyyətli rol oynayır.

Kulturoloq F.Məmmədov KİV-in mədəniyyətin təbliğindəki roluna toxunaraq yazır: "İctimai şüurda bu pozitiv dəyişikliklərin möhkəmləndirilməsində KİV böyük rol oynaya bilər və oynamalıdır. KİV-in faktların və aşağı əyarlı məlumatın ictimai maraqlara zidd olan və milletin səhəhətinə ziyan vuran vicdansızcasına şərh edilməsi yolu ilə kütlələrin şüur və davranışlarını idarə etmək aləti olmasına yox, dünya mədəniyyətinin elmi



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

metində mədəni-maarif fəaliyyətinin kökündə yaxşılaşdırılması üçün dünya və vətənimizin əsas yolları, qanuna uyğunluqları və nailiyyətlərini işıqlandıran "Dünya mədəniyyəti və Azərbaycan ictimaiyyəti" adlı xüsusi kanalın və ya verilişin təşkil edilməsi yaxşı olardı.

Mədəniyyətin idarə edilməsi aleti kimi KİV vasitəsi ilə ictimai şüurun manipulyasiya edilməsi və folklor incəsənet deyil, həyat fəaliyyəti modellərinin qurulmasına, müasir elmin, insanın sosial-mədəni inkişaf təcrübəsi və humanist dünyagörüşü əsasında gələcəyin pozitiv obrazının "maddileşməsi" sistemli yanaşma olmalıdır. Bu məsələni həll etmək üçün KİV nümayəndəleri yüksək dərəcədə elmi hazırlığa və sosial məsuliyyətə malik olmalıdır, çünki onlar kütlələrin mədəniyyətini, xalqın mentalitetini, onun dünyagörüşünü formalasdırlar. Bizim gələcəyimiz bu prosesin hansı istiqamətdə getməsindən çox asılıdır. Çox vacibdir ki, mətbuat fakt və hadisələrin işıqlandırılmasında müstəqil və həqiqətən, obyektiv olsun, sponsorların təsiri və maraqlarından asılı olmasın. Eyni zamanda, KİV nümayəndəleri və tarixinə əsaslanan xalqın kulturoloji maarifləndirmə tribunası olmasına nail olmaq lazımdır. Cəmiyyətin tehlükəsizliyindən ötrü, onlar şəxsiyyətin, dövlətin və dünya birliliyinin sosial-mədəni təcrübəsindən, predmet və hadisələrin real gerçəklilikdən ayrılmış idarə olunan emosiyalara əsaslanan kütləvi mədəniyyət stəreotipləri formalaşdırmaq yolu ilə insanların manipulyasiya etməsinə dağdıcı tesiri ilə mübarizə aparmalıdır.

Mədəniyyətin xalqın inkişafına təsir göstərən ən mühüm sosial institut televiziyadır. Lakin təəssüf ki, televiziya bu gün kütlələrin etik tərbiyəsi və elmi maarifləndirilməsi, elmi biliklərin, vətənimizin və dünya mədəniyyətinin yüksək humanist seçmə nümunələrinin çoxaldılması ocağı olmaq əvəzine, kommersiya effektinə istiqamətlənmüş aşağı əyarlı kütləvi mədəniyyətin ruporu rolini oynayır. Mədəniyyətin bu mühüm istiqamətə səhəhətinə ziyan vuran vicdansızcasına şərh edilməsi yolu ilə kütlələrin şüur və davranışlarını idarə etmək aləti olmasına yox, dünya mədəniyyətinin elmi

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Dərinin yanmadan qorunması üsulları

Istirahət üçün dəniz və cimərliyə gedənlər çox vaxt isti yay gürəşinin şüaları altında normadan artıq qalanda dəridə yanma, şışmə, suluqlama və digər hallar əmələ gəlir. Lakin dəri yanıklarına qarşı mübarizə formaları və onu aradan qaldırmaq üçün müxtəlif dermatoloji üsullar var. AZƏRTAC dermatoloqların təklifi etdikləri həmin üsullardan bir neçəsini bu problemlə üzləşənlərin diqqətinə çatdırır.

Qaralmadan sonra dəridə əmələ gələn qeyri-bərabər piqmentasiyaları azaltmaq üçün dərinin açıq hissələri turş süd və limon şirəsi ilə silinir. Qabiqdan təmizlənən kartof sürtgəcən keçirilir və tənzif vasitəsilə süzülən şirəsi üzə çekilir və ya tənzif isladılaraq dərinin zədələnmış hissələrinin üzərinə qoyulur. Kartof şirəsi yulaf və ya buğda unu ilə qarışdırılaq 15-20 dəqiqə maska da qoyula bilər. Kartof şirəsi iltihab eleyhine təsir göstərdiyinə görə yanıklardan müalicə vasitəsi kimi istifadə edilir.

Kartof qaynadılaraq qabıqdan təmizlənir, püre halına getiriləndən sonra xama və ya qaymaqla qarışdırılır, alınan qarışqan isti halda üzə 10-15 dəqiqəlik maska qoyulur və sonra pambıqla üzdən təmizlənir. Həmin vasite günəşdən yanmış dərini sakitləşdirir. Güclü yanmış dəri üzərinə dərhal sürtgəcən keçirilmiş ciy kartof qoyanda ağrını və suluş əmələ gəlməsini azaldır.

Gün yanmaları zamanı dəriyə dəm salmış çaydan hazırlanan islatma qoymaq məsləhətdir. Bir çay qaşığı quru çay dördədəbir stəkan qaynar suda dəmlənir, 30-40 dəqiqə saxlanılandan sonra süzülür. Prosedur gün ərzində hərəsində 20-30 dəqiqə olmaqla iki-üç dəfə təkrar edilir. Neticədə ağrı götürülür və yanğı hissi azalır.

Bir xörək qaşığı aptek çobanyastığı çıçəkləri bir stəkan qaynar suda dəmlənir. Yarım saat saxlananandan sonra süzülür və islatma qoyulur. Aloe yarpaqlarının şirəsi dərinin yanmış nahiyyələrinə sürtülür. Yanıklar zamanı qaynar su qatılmış aloe şirəsindən isladılmış salfet gün ərzində bir-iki dəfə olmaqla bir saat yanmış dəri üzərinə qoyulur.

Yanıklar zamanı turşuya qoymulmuş keləm yarpaqları dərinin yanmış hissələrinə qoyulur. Dəziotunun yarpaq və çıçəklərindən bir xörək qaşığı bir stəkan suda 10-15 dəqiqə dəmlənilir, süzülür, alınan məhluldən yanmış yerlərini islatmaq və silmək üçün istifadə edilir. Palid kökünün 10-20 faizlik dəmləməsi dərhal süzülür, soyudulur və bir saat ərzində hər 5-10 dəqiqədən bir yanmış dəri üzərinə qoyulur.

Təbrik

Aylını 1 yaşının tamam olması münasibəti-le atası Elvin, anası Alışə, babaları Mirzə, Dilbəzi, nənələri Sülməye və Afət ürəkdən təbrik edir, onun sağlam böyüməsini, qohum-əqrəbasına, elinə-obasına gərkli olmasına arzu edirlər.

1 yaşın tamamı gül həvəsində, Hər arzun çəgəslən xoş dilək olsun. Atanın-ananın əhatəsində, Aylın, qoy ad günün mübarək olsun.

Bütün ezişlərin oxşar boyunu, Baban, nənən görsün sənin toyunu. Sevincər içində yaşa dolasan, Elinə-obana gərək olasan. Mənalar məskəni olsun sağ-solun, Zirvəye qovuşsun gələcək yolun.



ELAN

Bakı şəhər, İH-nin BTİ və İB-nin (Bağlar Təsərrüfatının İnkışafı və İstismarı Birliyi) tərəfindən Osmanov Fuad Şahmali oğluna 15.04.1996-cı ildə verilmiş 3887 sayılı müqavilə sənədi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

26 iyul

Arda "Barselona"da necə qaldı?

Arda Turanın "Barselona"da qalmاسının sebəbləri bəlli olub. Qol.az-in "Sport" a istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi bu yay ciddi təkliflər almadiği üçün "Barsa"ni terk etməyib. Daha doğrusu, ciddi təkliflər əsasən Çin klublarından olduğundan nə "Barselona", nə də futbolçu transferə razılıq verib. O, həmçinin, yeni baş məşqi Ernesto Valverdeyə komandanın əhəmiyyətli oyunçularından biri ola bilecəyini deyib. İspaniya mətbuatı yazır ki, yeni mövsümde "Atletiko"dakı uğurlu oyununu sərgilemək əzmindədir. Qeyd edək ki, A.Turan "Barsa"nın ABŞ-dakı təlim-məşq toplantı üçün heyətində yer alıb. Onun növbəti mövsüm də La Liga klubunda qalacağı dəqiqləşib. Ardanın komandanın hazırlıq prosesində çox fəal olduğunu bildirilir.



"Panatinaikos"- "Qəbələ" oyununu ispaniyalı hakimlər idarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhəsini ilk oyunları çərçivəsində keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" oyununun hakimləri müəyyənənmişdir. AZƏRTAC xəbər verir ki, iyulun 27-də Yunanistanda keçiriləcək qarşılaşmanın baş hakımı ispaniyalı Xuan Martines Munuera olacaq. Ona hemyərliləri Diego Barbero Sevilya və Sezar Manuel Noval Font kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopez yerine yetirəcək.

Matçın UEFA nümayəndəsi latviyalı Yanis Mejeckis, hakim-inspektor isə Lesli İrvin (Şimali İrlandiya) olacaq. "Panatinaikos"- "Qəbələ" görüşü Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçiriləcək. Oyna Baki vaxtı ilə saat 22:30-da start veriləcək.

Xatırladaq ki, Xuan Martinez Munuera ötən mövsüm Avroliqanın qrup mərhəlesi çərçivəsində "Qəbələ"nin "Sent-Etyen"le (Fransa) Bakıdakı qarşılaşmasında əlavə köməkçi hakim funksiyasını yerine yetirmişdi. Həmin oyunda Azərbaycan təmsilçisi görüşdən 1:2 hesabi ilə məğlub ayrılmışdı. 2013-cü ildən İspaniya La Liqasında oyunları idarə edən referi bu mövsüm Avropa Liqasının ikinci mərhəlesində "Qalatasaray"ın İsviçrin "Östersund" komandası ilə səfərdə 0:2 hesabi ilə məğlub olduğu matçın baş hakimi olmuşdu.

Mbappe 180 milyon avroya "Real"da?

Monako'nun futbolçusu Kilian Mbappe "Real"a transfer oluna biler. "Marca" nəşrinin yazdığını görnə, bununla bağlı iki klub arasında razılıq elə olunub. Bu transfer üçün Madrid təmsilçisinin 180 milyon avro təzminat ödəyəcəyi iddia edilib. Bu məbləğin 160 milyonu dərhal, qalanı isə bonus olaraq "Monako"ya veriləcək. Xəbərdə o da qeyd olunub ki, "Real" Mbappe ilə 6 illik müqavilə imzalayacaq. Xatırladaq ki, K.Mbappe ötən mövsüm 44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.



Bosk üzrə dünya çempionatlarının yeri dəqiqləşdi



Beynəlxalq Həvəskar Boks Assosiasiyanın (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. Qol.az-in xəberinə görə, Rusiyanın paytaxtı Moskvadə təşkil olunan tədbirdə kişi bokscular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənənmişdir. Bele ki, bu iki mundialın təşkilatçılığına iddiacıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. DÇ-2019-un ev sahibliyi Rusiyaya (Soçi şəhəri) verilib. 2021-ci illədə keçiriləcək çempionat isə Hindistana həvələ edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlide olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın bokscuların yarışı Türkiyənin Trabzon şəhərində keçiriləcək. Qeyd edək ki, bu il keçiriləcək mundiala Almanıyanın Hamburg şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.